

1. Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?

- dövlət büdcəsinin
- müəssisələrin
- maliyyə münasibətlərinin;
- ✓ pulun
- qiymətli kağızların

2. Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələrə əhatə edir? 1. növbəti bölgünü; 2. sahələrarası bölgünü; 3. ilkin bölgünü; 4. təsərrüfatdaxili bölgünü; 5. özünü maliyyələşdirməü;

- 1; 3
- 4; 5
- 1; 5
- ✓ 2; 4
- 3; 5

3. Subyektlərdə resursların yenidən bölgü vasitəsinə aid deyildir:

- qiymət mexanizmi;
- büdcədənəknar fondlar;
- büdcə;
- maliyyə bazarı
- ✓ mərkəzi bank;

4. Maliyyə nəyin formalaşdırılmasında iştirak edir?

- Qiymətli kağızların;
- heç birinin.
- Pul vəsaitlərinin;
- Milli gəlirin;
- ✓ Pul fondlarının;

5. Hansı fikir səhvdir:

- Maliyyə münasibətləri dövlətlə bağlıdır.
- Maliyyə münasibətləri pul fondlarının yaradılması və istifadəsi ilə bağlıdır;
- ✓ Maliyyə istehsal kateqoriyasıdır;
- Maliyyə dəyər kateqoriyasıdır;
- Maliyyə münasibətləri bölgü xarakteri daşıyır;

6. Maliyyənin meydana gəlməsinin səbəbləri.

- Kapitalizm cəmiyyətinin yaranması;
- Monopoliyaların mövcudluğu;
- ✓ Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;
- Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;
- Rəqabətin mövcudluğu.

7. Təkraristehsal prosesinin maliyyə təminatı bu:

- xalis gəlir kimi milli gəlirin bir hissəsidir;
- ÜDM-nin elementlərinin dəyərinin məcmusudur;
- nizamnamə kapitalı, kredit resurslarıdır;
- xarici iqtisadi fəaliyyətdən gələn gəlir, mənfəətdir;
- ✓ dövlətin və təsərrüfat subyektlərinin topladıqları maliyyə resursları vasitəsi ilə təkrar istehsal məsrəflərinin ödənilməsidir

8. Hansı obyektin bölgüsü və yenidən bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- istehsal və qeyri istehsal fondlarının
- suda fondunun
- istehsal fondlarının
- əhalinin real gəlirlərinin
- ✓ milli gəlirin

9. Düzgün ifadəni seçib göstərin

- iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
- istənilən kredit münasibətləri maliyyə münasibətləridir
- ✓ istənilən maliyyə münasibətləri pul münasibətləridir
- istənilən pul münasibətləri maliyyə münasibətləridir

10. Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin:

- dəyərin qarşılıqlı hərəkətidir
- pul vəsaitlərinin hərəkətidir
- sadəcə dəyərin hərəkətidir
- ✓ dəyərin birtərəfli və əvəzsiz hərəkətidir
- dəyərin pulla ifadəsiniün hərəkətidir

11. Maliyyənin əsas prinsiplərini göstərin:

- maddi məhsuliyət; vahidlik; məqsədyönlü təyinat
- məqsədyönlü təyinat; tamliq; aşkarlıq
- maddi məhsuliyət; sərbəstlik; maddi maraq
- tamliq; aşkarlıq; vahidlik
- ✓ vahidlik; balanslaşdırma; məqsədyönlü təyinat;

12. Hansı münasibətlər maliyyə münasibətlərinə aiddir? 1. dövlət büdcəsinin formalaşdırılması ilə əlaqədar müəssələrlə dövlət arasında yaranan münasibətlər; 2. müəssisələr arasında alqı-satqı zamanı yaranan münasibətlər; 3. dövlət büdcədənəkar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər; 4. müəssələrlə kommersiya kredit təşkilatları arasında yaranan münasibətlər; 5. dövlət büdcədənəkar fondların vəsaitlərinin istifadəsi ilə əlaqədar dövlətlə əhali arasında yaranan münasibətlər;

- (3, 4, 5)
- (2, 4, 5)
- (1, 2, 5)
- (2, 3, 5)
- ✓ (1, 3, 5)

13. Sadalananlardan hansı maliyyənin mahiyyətini tam ifadə edir?

- ✓ maliyyə mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondlarının formalaşması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusudur;
- maliyyə dövlətin və müəssisələrin pul fondlarının məcmusudur
- maliyyə pul fondlarının məcmusudur
- maliyyə dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərin məcmusudur
- maliyyə dövlətin pul fondlarının məcmusudur

14. Maliyyə təkraristehsal prosesinin hansı fazasını baş verir?

- İstehsal;bölgü
- İstehlak
- Mübadilə;bölgü
- ✓ bölgü
- Bölgü; istehlak

15. Maliyyənin funksiyalarını göstərin:

- tənzimləmə və beynəlxalq
- təkraristehsal və sosial
- stimullaşdırıcı və sabitləşdirici
- sosial və sabitləşdirici;
- ✓ bölgü və nəzarət

16. Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- istehsal fondlarının
- kredit fondlarının
- istehsal və qeyri istehsal fondlarının
- ✓ Milli gəlirlərin
- əhalinin gəlirlərinin;

17. Maliyyə nədir?

- dövlətin pul vəsaitləridir
- pul fondlarının məcmusu
- dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir
- ✓ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir;
- dövlətin və müəssisələrin pul fondlarının məcmusudur

18. Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu: belə adlanır:

- Maliyyə taktikası
- Maliyyə planlaşdırılması
- Maliyyə mexanizmi
- Maliyyə strategiyası
- ✓ Maliyyə siyasəti

19. Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsas mənbəyi kimi çıxış edir?

- büdcədənəkar fondlar;
- dövlət büdcəsi
- sığorta fondu
- dövlət krediti
- ✓ müəssisə maliyyəsi

20. Dövlət maliyyə sisteminə daxil deyil:

- dövlət büdcəsi;
- ✓ bələdiyyə maliyyəsi;
- büdcədənəkar fondlar;
- dövlət krediti;
- dövlət maliyyə təşkilatları;

21. Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır? 1. meqa və mezo səviyyələrdə yaradılan pul fondları; 2 mərkəzləşdirilmiş; 3 dövlət və qeyri dövlət pul fondları; 4 qeyri mərkəzləşdirilmiş pul fondları; 5 müəssisələrin maliyyəsi və dövlət maliyyəsi;

- (3; 4;)
- (3; 5;)
- (1; 3;)
- (4; 5;)
- ✓ (2; 4;)

22. Qanunverici orqanın səlahiyyətlərinə aiddir: 1. büdcə layihəsinin tərtibi; 2. dövlət borcunun idarə edilməsi; 3. dövlət büdcəsinin baxılması və təsdiq edilməsi; 4. dövlət büdcəsinin icrasının baxılması və təsdiq edilməsi;

- (3; 4;)
- (2; 3;)
- (1; 4;)
- (1; 3;)
- ✓ (3; 4;)
- (2; 4;)

23. Dövlət maliyyəsinin formalaşması metodudur:

- Təsərrüfat subyektlərinin mənfəətinin alınması
- ✓ Vergi qoyma
- Ev təsərrüfatının gəlirlə işləməsi
- Maliyyə bazarlarında borclanma ( borc almaq)
- Ev təsərrüfatının gəlirinin bir hissəsinin alınması

24. Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin. 1. müəssisələrin maliyyəsi 2. dövlət krediti, 3. büdcədən kənar dövlət pul fondu; 4. dövlət orqanları 5. qeyri istehsal sahələrinin maliyyəsi

- (3; 4;)
- (4; 5;)
- (1; 2;)
- ✓ (2; 3;)
- (2; 4;)

25. Dövlət maliyyə sisteminə aid deyildir

- Dövlət və yerli büdcələr
- Bələdiyyələrin maliyyəsi
- Büdcədən kənar fondlar
- ✓ Kommersiya bankları
- Dövlət krediti

26. Dövlət maliyyəsinin yaranmasının ilkin şərtləri:

- Kredit münasibətlərinin yaranması
- Qızılın xüsusi əmtəə kimi ayrılması
- ✓ Dövlətin funksiyalarının yerinə yetirilməsi üçün
- Maliyyə bazarlarının yaranması
- Qızıl sikkələrin dövrüyyə buraxılması ilə

27. Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır?

- ✓ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları;
- meqa və mezo səviyyələrdə yaradılan pul fondları;
- müəssisələrin maliyyəsi və dövlət maliyyəsi
- dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları
- dövlət və qeyri dövlət pul fondları

28. Dövlət maliyyəsinin həlqələrini göstərin.

- büdcədən kənar fondlar; dövlət maliyyəsi; yerli maliyyə;
- yerli büdcələr; dövlət büdcəsi; büdcədən kənar fondlar
- bələdiyyələrin maliyyəsi
- tədiyyə balans; dövlət maliyyəsi; yerli maliyyə;
- ✓ dövlət büdcəsi; büdcədən kənar dövlət fondlar; dövlət krediti. Dövlət müəssisələrinin maliyyəsi

29. Nəyə görə təsərrüfat subyektlərinin maliyyəsi maliyyə sisteminin əsasını təşkil edir?

- çünki dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir
- çünki burada məqsədli fondlar yaradılır;

- çünki burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir
- çünki maliyyə münasibətlərinin mərkəzləşmə dərəcəsi bu sahədə daha çoxdur
- ✓ çünki burada dəyər yaradılır;

**30.** Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin.

- müəssisələrin maliyyəsi, büdcədənəknar dövlət pul fondu
- sığorta, dövlət müəssisələrinin maliyyəsi
- qeyri istehsal sahələrinin maliyyəsi
- ✓ dövlət büdcəsi, dövlət krediti, büdcədənəknar dövlət fondları
- sosial sığorta fondu, müəssisələrin maliyyəsi

**31.** Maliyyə sisteminin həlqələri hansılardır?

- Milli məclis, maliyyə nazirliyi, Mərkəzi bank
- heç biri aid deyil
- prezident aparatı; Milli məclis; hesablama palatası
- ✓ müəssisələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;
- maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.

**32.** Mərkəzləşdirilmiş fondlar hansılardır?

- dövlət büdcəsi, dövlət müəssisələrinin büdcələri
- kommersiya təşkilatların pul fondları.
- Dövlət müəssisələrinin fondları; Büdcədənəknar fondlar
- Qeyri kommersiya təşkilatların fondları : Büdcədənəknar fondlar
- ✓ Dövlət büdcəsi; Büdcədənəknar fondlar

**33.** Dövlət maliyyə siyasətinin əsas istiqamətlərinə aiddir:

- Kredit təşkilatlarının fəaliyyətinin gəlirliliyinin təmin edilməsi
- Maliyyə bazarında rəqabətin təminatı
- ✓ Dövlətin iqtisadi və sosial inkişaf prioritetlərinə uyğun olaraq rəşional bölgünün müəyyən edilməsi və maliyyə resurslarının istifadəsi
- Pul-kredit sisteminin balanslaşdırılması və milli pul vahidinin ödəniş qabiliyyətliliyinin təminatı
- Kommersiya banklarının inkişaf strategiyasının hazırlanması

**34.** Fiskal siyasət dedikdə nə nəzərdə tutulur?

- Büdcə siyasətinin investisiya siyasətinin məcmusu;
- Vergi siyasəti və investisiya siyasətinin məcmusu;
- Pul siyasəti və vergi siyasətinin məcmusu.
- Pul siyasəti və kredit siyasətinin məcmusu;
- ✓ Büdcə siyasəti və vergi siyasətinin məcmusu;

**35.** Öz funksiya və vəzifələrini yerinə yetirmək üçün maliyyənin təşkili və istifadəsi ilə bağlı dövlətin tədbirlər planının məcmusu nə adlanır?

- maliyyənin idarə edilməsi
- maliyyə nəzarəti
- maliyyə
- maliyyə mexanizmi
- ✓ maliyyə siyasəti

**36.** Maliyyə siyasətinə aid edilir:

- kredit siyasəti, iqtisadi siyasət
- qiymət siyasəti
- maliyyə taktikası, maliyyə strategiyası
- ✓ büdcə vergi siyasəti
- pul siyasəti, gömrük siyasəti

37. Maiyyə siyasətinin tərkibinə aid edilmir:
- büdcə siyasəti
  - Fiskal siyasəti
  - İnvestisiya siyasəti
  - ✓ İqtisadi Siyasət
  - Vergi siyasəti
38. Maliyyə mexanizminin tərkibinə daxil deyil:
- Maliyyə qanunvericiliyi
  - Maliyyə göstəriciləri; norma və normativləri.
  - Maliyyə planlaşdırılması
  - Maliyyə vasitələri və stimulları
  - ✓ Maliyyə strategiyası və taktikası
39. Dövlət maliyyə siyasətinin əsas strateji istiqamətlərinə aiddir:
- Dövlət borcunun artırılması
  - Dövlətin xarici maliyyəinstitutları ilə əlaqələndirilməsi
  - Vergi sistemində islahatların aparılması
  - Bank likvidliyinin azaldılması
  - ✓ İqtisadiyyatda investisiya fəaliyyətinin stimullaşdırılması
40. Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?
- ✓ Dövlət borcu artar
  - İxracat azalar
  - İnflyasiya azalar
  - İdxalat azalar
  - Faiz dərəcələri artar
41. İlin sonunda büdcədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?
- sahələr üzrə yenidən bölüşdürülür
  - Variantlar düz deyil
  - Mərkəzi Bankın valyuta ehtiyatlarına daxil edilir
  - ✓ Növbəti ilin büdcəsinə daxil edilir
  - Nazirlər Kabinetinə verilir
42. Fiskal siyasətə aiddir:
- kredit siyasəti
  - ammortizasiya siyasəti
  - borc siyasəti
  - pul kredit siyasəti
  - ✓ büdcə-vergi siyasəti
43. Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?
- Büdcə
  - Büdcə planlaşdırılması
  - Büdcə prosesi;
  - ✓ Büdcə mexanizmi
  - Büdcə münasibətləri
44. Maliyyə siyasəti aşağıdakı hissələrə bölünür: 1. iqtisadi strategiya; 2. maliyyə taktikası; 3. müəssisələrin maliyyə strategiyası; 4. büdcə siyasəti; 5. maliyyə strategiyası;

- 1, 4
- 1, 5
- 2, 3
- ✓ 2, 5
- 2, 4

45. Fiskal siyasətə aiddir: 1. kredit siyasəti; 2. vergi siyasəti; 3. pul siyasəti; 4. borc siyasəti; 5. büdcə siyasəti;

- (1; 3;)
- (4; 5;)
- (2; 4;)
- ✓ (2; 5;)
- (3; 4;)

46. Maliyyə siyasətinin tərkibinə hansılar aiddir? 1. büdcə siyasəti; 2. kredit siyasəti; 3. vergi siyasəti; 4. iqtisadi siyasəti; 5. protoksionist siyasəti; 6. ammortizasiya siyasəti;

- (1, 2, 4)
- (2, 3, 4)
- (4, 5, 6)
- ✓ (1, 3, 6)
- (2, 5, 6)

47. Operativ maliyyə planlarını göstərin:

- Gəlirlər və xərclər balansı, xərc smetası;
- Xərc smetası, kassa planı
- Kassa planı, gəlirlər və xərclər balansı;
- Təqvim planı, gəlirlər və xərclər balansı;
- ✓ Təqvim planı, kassa planı;

48. Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir:

- Planlaşdırma, nəzarət;
- Maliyyə informasiya, operativ idarəetmə;
- Maliyyə informasiyası, tənzimləmə;
- Planlaşdırma, operativ idarəetmə;
- ✓ Maliyyə informasiyası, planlaşdırma

49. Maliyyənin idarə edilməsinin belə bir obyektı yoxdur

- bələdiyyə maliyyəsi;
- dövlət maliyyəsi;
- ✓ maliyyə orqanları;
- sığorta münasibətləri;
- müəssisələrin maliyyəsi;

50. Büdcə təşkilatlarının maliyyə planları necə adlanır?

- Gəlirlər və xərclər balansı;
- Kassa planı
- ✓ Xərc smetası
- Biznes plan
- Xərc sifarişi

51. Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- müəssisələrin maliyyə xidməti
- sığorta orqanı;
- maliyyə orqanı

- vergi orqan
- ✓ müəssisə maliyyəsi

52. Maliyyənin planlaşdırma metodlarını seçib göstərin: 1. iqtisadi tənzimləmə metodu; 2. iqtisadi təhlil metodu; 3. normativlər metodu; 4. müqaisəli təhlil metodu; 5. iqtisadi araşdırma metodu;

- 1; 5
- 4; 5
- 3; 4
- 3; 5
- ✓ 2; 3

53. Hesablama Palatası hansı qurum qarşısında hesabat verir?

- Nazirlər Kabineti
- Maliyyə Nazirliyi
- Prezident Aparatı
- ✓ Milli Məclis
- Mərkəzi Bank

54. Naxçıvan MR-ın büdcəsi hansı qurumda qəbul edilir?

- Respublika Milli Məclisi
- Maliyyə Nazirliyi
- Respublika Nazirlər Kabineti
- ✓ Naxçıvan Ali Məclisi
- Naxçıvan MR Nazirlər Kabineti

55. Büdcə vəsaitlərinin istifadəsinə maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- Daxili İşlər Nazirliyi və Baş Prokurorluq
- Vergilər Nazirliyi
- İqtisadi inkişaf nazirliyi
- Mərkəzi Bank
- ✓ Maliyyə Nazirliyi

56. Dövlət büdcəsinin layihəsi qəbul olunduqdan sonra onu hansı səlahiyyətli şəxs təsdiqləyir?

- Mərkəzi bankın sədri
- Vergilər naziri
- Baş nazir
- Maliyyə naziri
- ✓ Prezident

57. Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aid olanları seçib göstərin: 1. Strateji idarəetmə; 2. Nəzarət; 3. Planlaşdırma, 4. Operativ idarəetmə; 5. Maliyyə informasiyası;

- ✓ 3; 5
- 1; 4
- 1; 3
- 4; 5
- 3; 4

58. Büdcə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?

- Mərkəzi Bankın Sədri
- Vergi Naziri
- Baş Nazir
- ✓ Maliyyə Naziri
- Prezident

59. Bütçə hüququ hansı normalarla tənzimlənir?
- Konstitusiya ilə
  - Beynəlxalq hüquq normaları ilə
  - variantların heç biri düz deyil
  - yalnız maddi normalarla
  - ✓ Maddi və prosessual normalarla
60. Maliyyə Nazirliyinin vəzifələrini göstərin.
- bütçə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin etmək; vergilərin düzgün ödənilməsinə təmin etmək
  - Pul-kredit siyasətinə nəzarət.
  - vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.
  - ✓ Bütçə planının hazırlanması; bütçə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin təmin etmək
  - vergilərin düzgün ödənilməsinə təmin etmək; fond birjasının fəaliyyətinə nəzarət; Pul-kredit siyasətinin həyata keçirmək; Bütçə planının hazırlanması
61. Maliyyənin planlaşdırma metodları hansılardır?
- iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
  - iqtisadi tənzimləmə metodu
  - müqaisəli təhlil metodu
  - ✓ iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu
  - iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu
62. Aşağıdakılardan hansı yanlıştır.
- Hesablama Palatasının həyata keçirdiyi nəzarətin əsas formaları tematik yoxlamalar və təftişdir
  - ✓ Qanunvericiliyə əsasən Hesablama Palatasının fəaliyyətinin nəticələri kütləvi informasiya vasitələrində işıqlandırılmamalıdır
  - Hesablama Palatası geniş səlahiyyətlərə malik dövlət bütçə nəzarəti orqanıdır.
  - Hesablama Palatası AR hökumətindən asılı olmayan, Milli Məclisə hesabat verən nəzarəti orqanıdır
  - Hesablama Palatasının səlahiyyət sferası - dövlət mülkiyyətinə və dövlət pul vəsaitlərinə nəzarət etməkdir
63. Maliyyə nəzarətinin obyektı nədir?
- ✓ bölgü münasibətləri
  - beynəlxalq münasibətlər
  - təsərrüfat münasibətləri
  - variantların heç biri düz deyil
  - iqtisadi münasibətlər
64. Dövlət bütçəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:
- Hesablama Palatası.
  - ✓ Mazliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi
  - Vergilər Nazirliyi
  - İqtisadi İnkişaf Nazirliyi
  - Milli Məclis.
65. Dövlət bütçəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?
- Mazliyyə Nazirliyi və Auditorlar Palatası.
  - Auditorlar Palatası;
  - Milli Məclis və Auditorlar Palatası.
  - ✓ Hesablama Palatası.
  - Hesablama Palatası və Auditorlar Palatası
66. Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: 1. sənədli nəzarət. 2. səyyar nəzarət, 3. daxili nəzarət; 4. kameral nəzarət. 5. xarici nəzarət

- 1; 3
- 3; 5
- ✓ 2; 4
- 1; 5
- 4; 5

67. Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

- Milli Məclisə və AR Maliyyə Nazirliyinə
- AR Maliyyə Nazirliyinə
- AR Prezidentinə və Milli Məclisə
- Yalnız AR Prezidentinə.
- ✓ Yalnız Milli Məclisə

68. Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq
- Vergi ödəyicilərinin uçotunu aparmaq.
- Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini müdafiə etmək.
- Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənməsinə nəzarət etmək.
- ✓ Bütçənin gəlir hissəsini proqnozlaşdırmaq.

69. Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- Səyyar nəzarət, sənədli nəzarət.
- Kameral nəzarət. İlkin nəzarət.
- Sənədli nəzarət, ilkin nəzarət.
- Kameral nəzarət, sənədli nəzarət.
- ✓ Səyyar nəzarət, kameral nəzarət.

70. Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- Təhlil
- Tematik yoxlama.
- Sənədlərin oxunması
- ✓ Təftiş.
- Çarpaz yoxlama.

71. Maliyyə nəzarətinin metodlarını seçib göstərin: 1. İlkin nəzarət, 2. tematik yoxlama; 3. təhlil; 4. sənədli nəzarət; 5. cari nəzarət,

- 1; 5
- ✓ 2; 3
- 3; 5
- 4; 5
- 3; 4

72. Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

- Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.
- ✓ Dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi
- Yoxlamaya (təftişə) hazırlıq.
- Yoxlama materiallarının reallaşdırılması
- Yoxlamanın aparılması.

73. Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- Milli Məclisin Hesablama Palatası.
- ✓ Azərbaycan Respublikası Auditorlar Palatası.
- Baş Dövlət Xəzinədarlığı.

- AR Vergilər Nazirliyi
- AR Maliyyə Nazirliyi.

74. Maliyyə nəzarətinin tərkibinə daxildir:

- Vergi nəzarəti, büdcə nəzarəti, statistik nəzarət.
- ✓ Sığorta nəzarəti, vergi nəzarəti, büdcə nəzarəti.
- Sığorta nəzarəti, texniki nəzarət, büdcə nəzarəti.
- Büdcə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.
- Büdcə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.

75. Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- Müstəqil nəzarət.
- ✓ Cari nəzarət.
- Bələdiyyə nəzarəti.
- Daxili nəzarət.
- Dövlət nəzarəti.

76. Maliyyə nəzarətinin üsullarını göstərin:

- yoxlama, cari nəzarət.
- Təftiş cari nəzarət
- ✓ İqtisadi təhlil, monitoring, müayinə
- Təhlil, ilkin nəzarət
- Cari nəzarət, ilkin nəzarət

77. Maliyyə nəzarətinin metodları hansılardır?

- İlkin nəzarət, cari nəzarət, təftiş;
- ✓ Təftiş, təhlil, tematik yoxlama;
- Tematik yoxlama, sənədli nəzarət, təhlil
- Təhlil, ilkin nəzarət, təftiş.
- Təftiş, təhlil, sənədli nəzarət

78. Maliyyə nəzarətinin formalarını seçib göstərin: 1. təhlil; 2. qabaqcadan; 3. sonrakı; 4. yoxlama; 5. təftiş

- 1; 5
- ✓ 2; 3
- 1; 4
- 4; 5
- 3; 4

79. Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- Auditor Palatası
- ✓ Hesablama Palatası
- Dövlət Palatası.
- Mərkəzi Palata
- Mühəsibat Palatası

80. Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

- Bir
- ✓ İki
- Dörd
- Məhdudlaşdırılmır
- Üç

81. Maliyyə nəzarətinin formaları hansılardır?

- təhlil; qabaqcadan; sonrakı.
- ✓ cari; qabaqcadan; sonrakı
- təftiş; yoxlama
- dövlət; auditor; təsərrüfatdaxili
- sonrakı; təhlil; cari

**82.** Maliyyə nəzarətinin növlərinin göstərin

- dövlət; auditor; yoxlama; təftiş
- ✓ idarədaxili; dövlət; auditor;
- ilkin, cari, sənədlərin oxunması
- təftiş; auditor; təsərrüfatdaxili
- təftiş; yoxlama; auditor; ictimai

**83.** Hesablama palatası kimə tabedir?

- İqtisadi inkişaf Nazirliyinə
- ✓ Milli Məclisə
- Nazirlər Kabinetinə
- Prezidentə
- Maliyyə Nazirliyinə

**84.** Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir?

- qabaqcadan
- ✓ cari
- qabaqcadan və cari
- qabaqcadan və sonrakı
- sonrakı

**85.** Maliyyə nəzarətinin metodlarını təyin edin: 1. sənəd uçotu; 2. yoxlama; 3. anketləşdirmə; 4. universallıq; 5. təftiş;

- 1; 3
- ✓ 2; 5
- 1; 5
- 4; 5
- 3; 4

**86.** İdarədaxili maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- auditor firması
- ✓ sahə nazirliklərinin təftiş aparatı
- Vergilər Nazirliyi
- Hesablama Palatası
- Gömrük Komitəsi

**87.** Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- nəzarət orqanlarının fəaliyyətindən
- ✓ dəqiq maliyyə məlumatlarından
- parlamentdən
- maliyyə mexanizmdən;
- qanunvericilikdən

**88.** Maliyyə nəzarətinin metodunu göstərin

- sənəd uçotu
- ✓ yoxlama
- universallıq

- preventivlilik
- anketləşdirmə

**89.** İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin:

- büdcədən kənar fondlardan investisiya qoyuluşları;
- ✓ üzvlük və üzvlük haqları
- sığorta vəsaitləri
- büdcə vəsaitləri
- dövlət krediti

**90.** İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- əsas fəaliyyətlə bağlı məsrəflər
- ✓ büdcə qarşısında maliyyə öhdəlikləri;
- inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər
- beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
- aparatın saxlanması ilə bağlı məsrəflər;

**91.** İctimai birliklərə misal göstərmək olar: 1. həmkarlar ittifaqı; 2. siyasi partiyalar; 3. idman cəmiyyətləri; 4. xüsusi müəssisələr; 5. kooperativlər; 6. səhmdar cəmiyyətlər;

- ✓ 1; 2; 3
- 3; 4; 6
- 3; 4; 5
- 1; 3; 6
- 2; 4; 5

**92.** Aşağıda göstərilənlərdən hansılar əsas vəsaitlərə aid deyil?

- Binalar
- ✓ Xammal və materiallar
- Ötürücü qurğular;
- Maşınlar
- Qurğular

**93.** Qeyri-kommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlərmi?

- ola bilməzlər;
- ✓ ola bilirlər;
- sualın qoyuluşu yanlışdır
- dövlət orqanlarının icazəsi olarsa ola bilirlər
- istisna hallarda ola bilirlər

**94.** Müəssisə hansı pul vəsaiti fonduna sosial sığorta üçün vəsait köçürür?

- Ssuda fondu
- ✓ DSMF
- pensiya fondu
- əhalinin məşğulluq fondu
- dövlət büdcəsi

**95.** Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- təmir xərcləri
- ✓ birbaşa investisiyalar
- idarəetmə xərcləri
- istehlak xərcləri
- kommersiya xərcləri

- 96.** Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir?
- amortizasiya fondu
  - ✓ təmir fondu
  - istehlak fondu
  - ehtiyat fondu
  - yığım fondu
- 97.** Müəssisənin büdcəyə ödədiyi dolayı vergi
- mənfəət vergisi
  - ✓ aksizlər
  - torpaq vergisi
  - sadələşdirilmiş vergi
  - əmlak vergisi
- 98.** Müəssisəyə tətbiq edilən cərimə sanksiyalarına görə ödənişlər hansı mənbəydən ödənilir:
- məhsul satışından gəlir
  - ✓ xalis mənfəət
  - mənfəətdən
  - yığım fondu
  - sair satışdan gəlir
- 99.** Müəssisənin nizamnamə kapitalının tərkibini göstərin: 1. dövriyyə kapitalı 2. amortizasiya fondu 3. əsas kapital 4. ehtiyat fondu 5. istehlak fondu
- 3; 4
  - ✓ 1; 3
  - 1; 5
  - 4; 5
  - 3; 5
- 100.** Müəssisədə hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti hansı gəlir qrupuna daxil edilir?
- məhsul satışından gəlir
  - ✓ satışdankənar əməliyyatlardan gəlir
  - əsas fondların satışından gəlir
  - yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər
  - sair satışdan gəlir
- 101.** Aşağıda göstərilən hansı vergi birbaşa vergilərə daxil deyil?
- mənfəət vergisi
  - ✓ əlavə dəyər vergisi
  - torpaq vergisi
  - gəlir vergisi
  - əmlak vergisi
- 102.** Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanır:
- satışdan gəlirə görə
  - ✓ əmək haqqı fonduna görə
  - istehsal maya dəyərinə görə
  - istehsal fonduna görə
  - tam maya dəyərinə görə
- 103.** Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?
- Sahə nazirliklərinin təftiş aparatı

- ✓ müəssisənin maliyyə xidməti
- vergi orqanı
- maliyyə nazirliyi
- Auditor firması

**104.** Əmlak vergisinin ödəyiciləri:

- xarici vətəndaşlar
- AR vətəndaşları
- müəssisələr
- ✓ fiziki və hüquqi şəxslər
- sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər

**105.** Müəssisənin ehtiyat fonduna hər il xalis mənfəətin neçə faizi daxil edilir:

- 0.07
- ✓ 0.05
- 0.04
- 0.03
- 0.08

**106.** Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

- dividendinin ödənilməsini
- ✓ material və əmək haqqı xərclərini
- satışdankənar xərcləri
- vergiləri
- istehlak fondunun təşkilini

**107.** Müəssisə maliyyəsinin funksiyaları:

- Sosial və tənzimlənmə
- ✓ Bölüşdürücü, nəzarət
- Planlaşma, tənzimləmə
- Planlaşma və təhlil
- Nəzarət və istehsal

**108.** Maliyyə – Bu:

- Puldur
- ✓ Pul münasibətləridir
- Əmək haqqıdır
- Vergidir
- Qiymətli kağızlardır

**109.** Müəssisədə yığım fondunun təşkili mənbəyi

- Balans mənfəəti
- ✓ bölüşdürülməyən mənfəət və amortizasiya
- Məy dəyəri
- Nizamnamə fondu
- Sair satışdan mənfəət

**110.** Müəssisələrin maliyyə münasibətləri sisteminə daxil olan münasibətlərin xarakteri

- Sosial
- ✓ İstehsal (iqtisadi)
- Sosial-iqtisad
- Qanuni
- Natural-əşya

111. Müəssisənin pul fondlarına daxil olmayan fond:
- Nizamnamə kapitalı
  - ✓ Məşğulluq fondu
  - Amortizasiya fondu
  - Valyuta fondu
  - Ehtiyat fondu
112. Müəssisələrdə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:
- kreditləşmə
  - Sığortalama
  - Büdcə təminatı
  - ✓ Öz xərcini ödəmə
  - Özünümaliyyələşmə
113. Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:
- kreditləşmə
  - ✓ Özünümaliyyələşmə
  - Sığortalama
  - Öz xərcini ödəmə
  - Büdcə təminatı
114. Müəssisələrdə maliyyə ehtiyatının (risk fondu) təşkili mənbəyi
- amortizasiya ayırmaları
  - ✓ Xalis mənfəət
  - Balans mənfəəti
  - Kreditlər
  - Möhkəm passivlər
115. Müəssisə maliyyəsi maliyyə-kredit sisteminin hansı həlqəsinə daxildir.
- Dövlət maliyyəsi
  - ✓ Təsərrüfat subyektlərinin maliyyəsi;
  - Büdcə sistemi
  - İctimai təşkilatların maliyyəsi
  - Sığortanın maliyyəsi
116. Təkraristehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.
- kreditləşdirmə
  - ✓ özünümaliyyələşdirmə
  - sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması
  - büdcə maliyyələşdirməsi
  - dövlət maliyyələşdirməsi
117. Əsas istehsal fondların rentabelliyi
- Əsas fondların orta dəyərinin işçilərin sayına nisbəti
  - Məhsul satışından gəlirin istehsalın həcminə nisbəti.
  - ✓ Mənfəətin əsas fondların orta illik dəyərinə nisbəti
  - Məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti
  - Əsas fondların orta dəyərinin məhsul satışından gəlir nisbəti
118. Müəssisələnin ödədikləri birbaşa vergilər:
- ƏDV

- ✓ Mənfəət vergisi
- Gömrük vergiləri
- Dövlət rüsumları
- Aksizlər

119. Nizamnamə kapitalının neçə faizi həcmində müəssisədə maliyyə ehtiyatı fondu təşkil olunur.

- 0.1
- 0.2
- 0.35
- ✓ 0.15
- 0.3

120. Birbaşa investisiyaların maliyyələşmə mənbəyi:

- Möhkəm passivlər
- ✓ Xalis mənfəət
- Sair satışdan mənfəət
- Qısa müddətli kredit
- İstehlak fondu

121. Mənfəət vergisi ödənildikdən sonra qalan mənfəət necə adlanır?

- Balans mənfəəti
- ✓ Xalis mənfəət
- Ümumi mənfəət
- Baza mənfəəti
- Qalıq mənfəəti

122. Əsas kapitala qoyulan investisiyalar necə adlanır:

- Maliyyə investisiyaları
- ✓ Birbaşa investisiyalar
- dolaylı investisiyalar
- Cari fəaliyyətlə əlaqədar investisiyalar.
- Portfel investisiyalar

123. Müəssisədə mənfəətin əldə edilməsinə çəkilən xərclər:

- İstehlak fondu
- ✓ İstehsal xərcləri.
- Maliyyə ehtiyatı
- Yığım fondu
- Vergilər

124. Müəssisənin maliyyə resurslarında borc mənbəyi.

- Büdcə vəsaiti
- ✓ Qısa-uzunmüddətli kredit
- Amortizasiya ayırmaları
- Sığorta ödənişləri.
- Mənfəət

125. Müəssisələrin maliyyəsinin təşkili prinsipləri hansılardır?

- maddi məhsuliyət; səmərəli idarəçilik
- ✓ özünümaliyyələşdirmə; maddi məhsuliyət; maddi maraq; müstəqillik;
- maddi maraq; səmərəli idarəçilik;
- özəl, dövlət, səhmdar, kooperativ
- maddi maraq; səmərəli idarəçilik; özünümaliyyələşdirmə

126. Müəssisələrin maliyyələşmə metodlarını göstərin?
- özünümaliyyələşdirmə; sığorta maliyyəsi; kreditləşdirmə
  - ✓ özünümaliyyələşdirmə, kreditləşdirmə; dövlət maliyyələşdirməsi;
  - sığorta maliyyəsi; kreditləşdirmə
  - dövlət krediti
  - sığorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə
127. Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?
- Büdcədən kənar fondlar; İstehlak fondu
  - ✓ Yığım fondu; İstehlak fondu
  - təqayüd fondu; əsas fondlar
  - yol fondu və istehlak fondu
  - suda fondu; İstehlak fondu
128. Mənfəətin ölçüsü bir başa nədən asılıdır?
- əsas vəsaitlərin dəyərindən
  - ✓ qiymət və məhsulun maya dəyərindən
  - rəqabətdən
  - maddi aktivlərdən
  - dövriyyə aktivlərinin dəyərindən
129. Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?
- xalis mənfəətin bölgüsündən
  - ✓ satışdan gələn mədaxilin bölgüsündən;
  - istehlak fondunun bölgüsündən
  - mənfəətin bölgüsündən;
  - yığım fondunun bölgüsündən;
130. Vahid büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərc:
- Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri.
  - Bələdiyyə büdcələrinin xərcləri
  - Büdcə subsidiyası
  - ✓ Dövlət büdcəsinin yerli xərcləri.
  - Yerli büdcələrin xərcləri
131. Dövlət büdcəsində müəyyən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir:
- Dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəliri
  - Yerli büdcələrin gəlirləri
  - Bələdiyyələrin gəlirləri
  - ✓ Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəliri
  - Dövlət büdcəsinin Ehtiyat Fondu
132. Dövlət büdcəsi hansı iqtisadi münasibətləri ifadə edir edir?
- Dövlətin xüsusi məqsədlə yaratdığı pul fondunun formalaşdırılması üzrə münasibətləri
  - Yerli büdcələrin gəlirləri
  - Dövlətin qeyri-mərkəzləşdirilmiş pul fondunun formalaşdırılması üzrə münasibətləri
  - Dövlətin qeyri-mərkəzləşdirilmiş pul fondunun istifadəsi üzrə münasibətləri
  - ✓ Dövlət büdcəsi yenidən bölgü pul münasibətlərini ifadə edir
133. Bu vergi növlərindən hansı vasitəli vergilərə aiddir.

- Sadələşdirilmiş sistem üzrə vergilər
- Əmlak vergisi
- Hüquqi şəxslərin mənfəət vergisi
- Hüquqi şəxslərin torpaq vergisi
- ✓ Əlavə dəyər vergisi

**134.** Aşağıdakılardan hansı vergilərin funksiyasına aiddir?

- Xəbərdarlıq funksiyası
- ✓ Tənzimləyici funksiya
- Əmanət funksiyası
- Variantların heç biri düz deyil
- Risk funksiyası

**135.** Aşağıdakılardan hansı vergilərin funksiyasına aid deyil?

- Tənzimləyici funksiya
- ✓ Risk funksiya
- Nəzarət funksiya
- Bölüşdürücü funksiya
- Fiskal funksiya

**136.** Verginin obyektı:

- Vergi obyektı vahidindən verginin həcmidir
- ✓ Vergi qoymaya cəlb olunan əmlak və ya gəlirlərdir
- Vergini ödəyəndir.
- Vergi ödəməkdən azad olandır.
- Vergidən tam və ya qismən azad olmaq deməkdir

**137.** Bunlardan hansı dövlət büdcəsinin vergili gəlirlərinə aiddir?

- Dövlət istiqrazların yerləşdirilməsindən daxilolmalar
- ✓ ƏDV üzrə daxilolmalar
- Torpaq və qeyri-maddi aktivlərin satışından daxilolmalar
- Transfərtlər
- Dövlət rüsumu üzrə daxilolmalar

**138.** Mədən vergisinin dərəcələri hansı Qanunvericiliklə müəyyən edilir?

- Vergilər Nazirinin əmri ilə
- ✓ Vergi Məcəlləsi ilə
- Maliyyə Nazirliyinin əmri ilə
- İqtisadi İnkişaf Nazirliyinin əmri ilə
- Nazirlər Kabinetinin qərarı ilə

**139.** Dövlət Neft Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?

- 18 faiz
- ✓ vergi tutulmur
- 20 faiz
- 22 faiz
- 4 faiz

**140.** Bunlardan hansı dövlət büdcəsinin əsas gəlirlərinə aid deyil?

- Torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar
- Əsas vəsaitlərin özəlləşdirilməsi
- Dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar
- ✓ Fiziki şəxslərin torpaq vergisi

- Variantların heç biri düz deyil

**141.** Gömrük rüsumu nədir?

- Bazarlarda və satış yerlərində satış yerinə görə ödənilən ödənişdir
- ✓ Gömrük orqanları tərəfindən respublika ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişdir
- Vergi orqanları tərəfindən respublika ərazisinə malların ixracı zamanı alınan ödənişdir
- Variantların heç biri düz deyil
- Hüquqi və fiziki şəxslərin öz maraqları dairəsində həyata keçirdikləri əməliyyatlara görə ödənilən ödənişdir

**142.** Dövlət büdcəsinin vergili gəlirlərinin əsas hissəsini əsasən hansı orqan təmin edir?

- Maliyyə Nazirliyi
- ✓ Vergilər Nazirliyi
- Mərkəzi Bank
- Kənd Təsərrüfatı Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi

**143.** Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı orqanlar təmin edir?

- Prezident Aparatı
- ✓ Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi
- Maliyyə və İqtisadi İnkişaf Nazirlikləri
- Dövlət Statistika komitəsi
- Nazirlər Kabineti

**144.** Dövlət büdcəsinin sosial xərclərinə aid olanı göstərin?

- Müdafiə xərcləri
- ✓ Təhsil, Səhiyyə, Mədəniyyət, İdman, Gənclər siyasəti
- Məhsuldar qüvvələrin inkişafı
- İdarəetmə aparatının saxlanması
- Təhlükəsizlik xərcləri

**145.** Dövlət büdcəsinin qeyri-vergili gəlirləri hansılardır?

- ƏDV
- ✓ Dövlət Neft fondundan ayırmalar, dövlət əmlakının özəlləşdirilməsindən və satışından gəlirlər
- Aksizlər
- Mədən vergisi
- Mənfəət vergisi

**146.** Aşağıdakılardan hansılar dövlət büdcəsinin gəlir mənbəyinə aiddir?

- Neftin və qazın satışı
- ✓ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar və Neft Fondundan ayırmalar
- yalnız Neft fondundan ayırmalar
- yalnız fiziki şəxslərin gəlir vergisi
- Dövlət müəssisələrinin gəlirlərindən

**147.** Sadalananlardan hansı verginin funksiyasına aid deyil?

- Fiskal funksiya
- ✓ Xəbərdarlıq funksiyası
- Tənzimləyici funksiya
- Nəzarət
- Bölgü funksiyası

**148.** Dövlət rüsumu hansı hallarda ödənilir?

- Respublikaya malların idxalı zamanı
- Variantlar düz deyil
- Rtespublikaya malların ixracı zamanı
- ✓ Hüquqi və fiziki şəxslərdən, onların maraqları üçün müvafiq əməliyyatlar həyata keçirdikdə
- Bazarlarda və yarmarkalarda satış yerlərinə görə

**149.** Yerli büdcənin (bələdiyyə büdcəsinin) gəlirləri hansı yerli vergilər hesabına formalaşır?

- Aksiz vergisi, əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət vergisi hesabına
- ✓ Fiziki şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi və yerli əhəmiyyətli tikinti materiallarına mədən vergisi hesabına.
- Yalnız mədən vergisi hesabına
- Hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi, hüquqi şəxslərin mənfəət vergisi, mədən mədən vergisi hesabına
- Sadələşdirilmiş sistem üzrə vergilər hesabına

**150.** Reqressiv vergi sistemi nədir?

- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
- ✓ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- Vergi qoyma məkanının genişləndirilməsidir
- Vergi dərəcəsinin artmasıdır
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır

**151.** Proporsional (mütənəşib) vergi sistemi nədir?

- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- ✓ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
- Vergi qoyma məkanının genişləndirilməsidir
- Vergi dərəcəsinin azaldılmasıdır
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır;

**152.** Proqressiv (mütərəqqi) vergi sistemi nədir?

- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- ✓ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır
- Vergi qoyma məkanının genişləndirilməsidir
- Vergi dərəcəsinin azaldılmasıdır
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır

**153.** Vergi nədir?

- Variantlar düz deyil
- Vətəndaşların öz maraqları dairəsində hər hansı bir əməliyyatı həyata keçirmək üçün dövlət büdcəsinə ödədiyi vəsaitdir.
- ✓ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəkildə dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir
- Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəkildə yalnız dövlət büdcəsinə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir
- vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəkildə dövlət büdcəsinə və yerli büdcələrə köçürülən könüllü ödənişlərdir

**154.** Qüvvədə olan Vergi Məcəlləsinə əsasən respublikamızda neçə vergi növü tətbiq edilir?

- 7.0
- ✓ 9.0
- 5.0
- 14.0
- 8.0

**155.** Büdcə gəlirlərinin təsnifatı hansı bölmələri əhatə edir:

- Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, inzibati tədiyyələr və rüsumlar

- ✓ vergili gəlirlər, qeyri-vergili gəlirlər
- Xarici dövlətlərdən və digər səviyyəli büdcələrdən alınan vəsaitlər
- Aşağı səviyyəli büdcələrdən alınan vəsaitdir
- Dövlət mülkiyyətinin, dövlət torpaqlarının və əsaslı vəsaitlərinin özəlləşdirilməsindən, satışdan və icarəsindən daxilolmalar

156. Büdcə gəlirlərini təsnifatı:

- Gəlirlərin vergi növləri üzrə daxilolmalara görə qruplaşdırılmasıdır
- ✓ Dövlət büdcəsinin gəlirlərini yaranma mənbələrinə görə qruplaşdırılmasıdır;
- Dövlət büdcəsinin gəlirlərinin istifadəsinə görə qruplaşdırılmasıdır
- Büdcə xərclərinin funksional təsnifatına görə qruplaşdırılmasıdır
- Dövlət büdcəsinin gəlirlərinin yaranma müddətinə görə qruplaşdırılmasıdır

157. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- 15 gün
- ✓ 30 gün
- 45 gün
- 35 gün
- 20 gün

158. Hansı xidmət maliyyə xidmətinə aid deyildir?

- sığorta əməliyyatları
- ✓ inkassasiya xidməti
- investisiya fondlarının idarə edilməsi
- borç öhdəlikləri vasitələri ilə bağlı əməliyyatlar
- səhmlərin tədavülü

159. Büdcə gəlirləri nədir?

- Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş maliyyə vəsaitləridir;
- ✓ Dövlətin funksiyalarını yerinə yetirməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitidir
- Beynəlxalq kreditlərdir
- Xarici dövlətdən alınmış boredur
- Bütün səviyyəli büdcələrin maliyyə vəsaitləri və büdcədənənar fondların məcmusudur;

160. Hansı vergi yerli vergiyə aid deyildir?

- fiziki şəxslərin torpaq vergisi
- ✓ hüquqi şəxslərin torpaq vergisi
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- fiziki şəxslərin əmlak vergisi

161. Bir vergitutma obyektindən eyni növ vergi neçə dəfə tutula bilər?

- iki dəfə
- ✓ bir dəfə
- üç dəfə
- beş dəfə
- istənilən qədər.

162. Hansı vergi növü aztəminatlı əhalinin həyat səviyyəsinin aşağı düşməsinə daha çox təsir edir.

- mənfəət vergisi
- ✓ ƏDV
- fiziki şəxslərin əmlak vergisi
- büdcədənənar fondlara ödəmələr

- torpaq vergisi

**163.** Gəlir vergisi hansı dərəcələrlə hesablanır?

- 12,35 faiz
- ✓ 14,25 faiz
- 12,20,30,35 faiz
- 14,20,35,45 faiz
- 0,12,30,35 faiz

**164.** Torpaq vergisinin ödəyiciləri kimlərdir?

- ancaq torpaq sahəsi olan bütün fiziki şəxslər
- ✓ Azərbaycan Respublikası ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki və hüquqi şəxslər
- torpaq sahələrindən yalnız sahibkarlıq məqsədi üçün istifadə edən şəxslər
- həyətyanı torpaq sahələri
- ancaq torpaq sahəsi olan bütün hüquqi şəxslər

**165.** Dövlət büdcəsinin gəlirlərinə nə aiddir.?

- mənfəət
- ✓ dolaylı vergilər
- istehlak fondu
- milli varidat
- MG

**166.** Büdcə profisiti nədir?

- gəlirlərin xərclərə bərabərliyi
- gəlirlərin xərclərdən kiçik və bərabər olması.
- gəlirlərin xərclərdən üstün və ya bərabər olması.
- ✓ gəlirlərin xərclərdən artıqlığı
- xərclərin gəlirlərdən artıqlığı

**167.** ƏDV-nin dərəcəsi neçədir?

- 22 faiz
- ✓ 18 faiz
- 15 faiz
- 28 faiz
- 10 faiz

**168.** Aşağıda göstərilən hallardan hansı olduqda bazar qiyməti tətbiq edilir?

- aksizli malların satışı zamanı
- ✓ barter əməliyyatlarının aparılması zamanı
- ƏDV tətbiq edilən xidmətlərin göstərilməsi zamanı
- malların açıq hərracda satışı zamanı
- ƏDV tətbiq edilən malların təqdim edilməsi zamanı

**169.** Aşağıdakı faydalı qazıntılardan hansı yerli əhəmiyyətli tikinti materiallarına aid edilir?

- daş duz
- ✓ tikinti qumları
- kvars qumları
- təbii qaz
- mişar daşı

**170.** Aşağıdakılardan hansı dövlət vergilərinə aid deyildir?

- aksizlər
- ✓ fiziki şəxslərin əmlak vergisi
- hüquqi şəxslərin torpaq vergisi
- hüquqi şəxslərin əmlak vergisi
- yol vergisi

171. İqtisadi məzmunundan aslı olaraq büdcə xərcləri mövcud olur:

- birbaşa; dolayı
- ✓ cari; əsaslı
- müdafiə; iqtisadi
- fiskal
- sosial; iqtisadi

172. Büdcələrarası münasibətlər mövcuddur:

- ancaq unitar dövlətlərdə
- ✓ Dövlət və yerli hakimiyyət orqanları arasında
- ancaq konfederal dövlətlərdə
- federal və konfederal dövlətlərdə
- ancaq federal dövlətlərdə

173. Butun səviyyələrdə büdcələrin formalaşması və istifadəsi zamanı dövlətin həyata keçirdiyi tədbirlərin məcmusu necə adlanır:

- büdcə hüququ
- ✓ büdcə siyasəti;
- büdcə planlaşdırması
- büdcə prosesi
- büdcə mexanizmi

174. Büdcə sisteminin səviyyələrinin miqdarı nədən asılıdır:

- büdcə sisteminin quruluşu prinsiplərindən
- ✓ ölkənin dövlət quruluşundan
- idarəetmə və hakimiyyət orqanlarının səlahiyyətlərindən
- prezidentdən və parlamentdən
- iqtisadi məqsədyönlülükdən

175. Büdcənin icrası üsullarına aiddir:

- bank
- ✓ xəzinədarlıq
- sığorta
- heç biri
- kredit

176. Büdcənin xüsusi gəlirlərinə aiddir:

- milli gəlir
- ✓ vergili gəlirlər və qeyri vergili gəlirlər
- maliyyə yardımı
- xəzinədarlıq öhdəlikləri
- dövlət büdcədən kənar fondların vergili gəlirləri

177. Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir? 1. milli gəlir; 2. vergili gəlirlər; 3. dövlət krediti; 4. qeyri vergili tədiyyələr; 5. milli sərvətin bir hissəsi;

- 1; 3
- ✓ 1; 5
- 3; 5

- 4; 5
- 2; 4

**178.** Maliyyə sisteminə aid olmayanı göstərin:

- bələdiyyə budcəsi
- ✓ qanunverici orqan
- dövlət budcəsi
- dövlət krediti
- büdcədənəknar fondlar;

**179.** Dövlət maliyyəsinə aid deyildir;

- Dövlət budcəsinin yerli gəlirləri və xərcləri
- ✓ Yerli budcələrin gəlirləri və xərcləri;
- Dövlət müəssisələrinin maliyyəsi
- Dövlət krediti
- Dövlət Sosial Müdafiə Fondunun xərcləri;

**180.** Dövlət budcəsindən NMR budcəsinə, yerli budcələrə əvəzsiz olaraq verilən maliyyə vəsaiti necə adlanır?

- hamısı
- ✓ Dotasiya və Subsidiya
- Ssuda
- Heç biri
- Subvensiya

**181.** Budcənin xüsusi gəlirlərinə aiddir: 1. vergili gəlirlər; 2. qeyri vergili gəlirlər; 3. dövlət budcədənəknar fondların vergili gəlirləri; 4. maliyyə yardımı; 5. xəzinədarlıq öhdəlikləri; 6. dövlət borcları;

- 3 4
- ✓ 1 2
- 3 6
- 2 4
- 4 6

**182.** Dövlət budcəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir?

- vergili və qeyri vergili tədiyyələr
- ✓ ÜDM
- gömrük rüsumları
- amortizasiya ayırmaları;
- dövlət krediti

**183.** Maliyyə sisteminə aiddir: 1. parlament; 2. qanunverici orqan; 3. icraedici orqan; 4. büdcədənəknar dövlət fondlar; 5. dövlət budcəsi; 6. dövlət krediti;

- 1; 2; 3
- ✓ 4; 5; 6
- 1; 3; 5
- 3; 4; 5
- 2; 5; 6

**184.** Hökumət vergi dərəcələrinin səviyyəsini aşağı salaraq nəyə nail olur?

- kreditlərin həcmi azaltmağa
- amortizasiya ayırmalarının həcmi artırmağa
- ✓ işsizliyin səviyyəsini azaltmağa
- faiz dərəcələrinin artım sürətinin qarşısını almağa
- inflyasiyanın tempini azaltmağa

- 185.** Bütçə təsnifatı ifadə edir:
- rəqəmli kodla ifadə edilmiş bütçə maddələrinin qruplaşdırılmasını;
  - ✓ bütçənin gəlir və xərclərinin eyni əlamətlər üzrə qruplaşdırılmasını;
  - bütün səviyyələrdə bütçə maddələrinin məcmusunu
  - bütün səviyyələrdə bütçənin gəlir və xərc maddələrinin təsnifatını;
  - bütün səviyyələrdə bütçə gəlirlərinin və xərclərinin qruplaşdırılmasını
- 186.** Yerli bütçənin tarazlaşdırılması.
- Yerli bütçənin öz mədaxil mənbələrinin və bələdiyyələrin yerli bütçə vəsaiti barədə sərəncam vermək barəsində müstəsna hüququnun olmasıdır
  - ✓ Yerli bütçənin gəlirlərinin xərclərə uyğunlaşdırılmasıdır
  - Yerli bütçənin müstəqilliyidir
  - Yerli bütçənin gəlirlərinin artırılmasıdır
  - Mərkəzi dövlət büdcəsinin xərclərinin səviyyəsinin onun gəlirlərinə uyğunlaşdırılmasıdır
- 187.** Əsas şəffaf bütçə prinsipi hansıdır?
- Ədalətlik
  - ✓ Hesabatlılıq
  - Konfidensiallıq
  - variantların hamısı düzdür
  - Komplekslik
- 188.** Yerli bütçələr necə qəbul edilir?
- Ümumi bütçənin daxilində
  - ✓ Bələdiyyə qərarı ilə bələdiyyənin icra orqanı tərəfindən
  - Rayon maliyyə şöbəsi tərəfindən
  - Milli Məclisdə
  - Rayon icra hakimiyyəti tərəfindən
- 189.** Dövlət büdcəsinin layihəsini hansı orqan müzakirə edib qəbul edir?
- Prezident Aparatı
  - ✓ Milli Məclis
  - Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi
  - Gömrük Komitəsi
  - Nazirlər Kabineti və Maliyyə Nazirliyi
- 190.** Bunlardan hansı bütçələrarası münasibətlərin məqsədlərinə daxil deyil?
- Ərazi inkişafının tarazlaşdırılması;
  - ✓ Ərazinin xərc ehtiyaclarının obyektiv qiymətləndirilməsi.
  - Ayrıca ərazi üzrə təşəbbüslərin inkişafı üçün stimulların yaradılması;
  - Variantlardan hamısı düzdür
  - Ümumdövlət xarakterli məsələlərin həlli və ümummilli maraqların təmini
- 191.** Yerli bütçə nədir?
- Dövlət büdcəsinin tərkib hissəsidir;
  - ✓ Yerli bütçə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir
  - Bələdiyyə müəssisələrinin maliyyə vəsaitləri fondudur
  - Dövlətin pul vəsaiti fondudur
  - Qanunverici orqandır;
- 192.** Bütçə təsnifatı nədən ibarətdir:

- Bütçə gəlirlərinin gəlir mənbələri üzrə təsnifatından
- ✓ Bütçə gəlirlərinin və xərclərinin iqtisadi, təşkilati və funksional əlamətlər üzrə qruplaşdırılmasından;
- Bütçədənkənar fondların təsnifatından.
- Bütçə xərclərinin funksional təsnifatından
- Bütçə xərclərinin təşkilati təsnifatından

**193.** Azərbaycanla Bütçə ili hansı müddəti əhatə edir?

- Oktyabrın 1-dən sentyabrın 30-dək olan dövrü;
- ✓ Yanvarın 1-dən dekabrın 31-dək olan dövrü;
- İyunun 1-dən yanvarın 1-dək olan dövrü
- Variantlar düz deyil
- Martın 1-dən oktyabrın 31-dən olandövrü;

**194.** Azərbaycan Respublikasının bütçə sistemi hansı qanunla tənzimlənir?

- “Sığorta haqqında” Qanunla
- ✓ “Bütçə sistemi haqqında” AR-nın Qanunu ilə;
- AR-nın Konstitusiyası ilə
- nazirlər Kabinetinin qərarı ilə
- Vergi Məcəlləsi ilə

**195.** Subsidiya nədir?

- Bütçə ssudasıdır
- ✓ Dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə, yerli bütçələrə və hüquqi şəxslərə verilən əvəzsiz maliyyə vəsaitidir.
- Borc faizidir
- Kreditdir.
- Dövlət bütçəsindən yerli bütçələrə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.

**196.** Subvensiya nədir?

- Dövlət bütçəsindən yerli bütçələrə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.
- ✓ Dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə və yerli bütçələrə məqsədli verilən , məqsədli istifadə olunmadıqda geri qaytarılan vəsaitlərdir
- Bütçə sekvestiridir.
- bütçə ssudasıdır
- Dövlət bütçəsindən yerli bütçələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.

**197.** Dotasiya nədir:

- Dövlət bütçəsindən yerli bütçələrə geri qaytarılmaq şərti ilə verilən maliyyə vəsaitidir.
- ✓ Dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə və yerli bütçələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- Dövlət bütçəsindən yerli bütçələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə müəyyən müddətdə verilən maliyyə vəsaitidir.
- Dövlət bütçəsindən yerli bütçələrə verilən maliyyə vəsaitidir.
- Yerli bütçələrdən hüquqi şəxslərə verilən maliyyə vəsaitidir

**198.** Bütçənin əsas yerinə yetirdiyi funksiyalar:

- Bölgü; stimullaşdırıcı
- ✓ Bölgü və nəzarət
- Tənzimləyici və nəzarət
- Əmanət və nəzarət
- Fiskal; stabilləşdirici

**199.** Hansı vergilər dövlət bütçəsinə ödənilir: 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. ƏDV 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

- 1; 4
- ✓ 2; 3
- 2; 5
- 4; 5
- 3; 5

**200.** Hansı vergi yerli vergiyə aid deyildir? 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. hüquqi şəxslərin torpaq vergisi 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

- 1; 4
- ✓ 2; 3
- 2; 5
- 4; 5
- 3; 5

**201.** Bütçə tarazlığı nədir?

- Bütçə gəlirlərinin bütçə xərclərini üstələnməsi;
- ✓ Bütçənin gəlir və xərclərinin bərabərliyi
- Pulun dövriyyədə çox olması;
- İnflyasiya
- Bütçə xərclərinin bütçə gəlirlərini üstələnməsi;

**202.** Bütçə quruluşunun tərkib hissəsini nə təşkil edir?

- Maliyyə sistemi
- ✓ Bütçə sistemi
- Dövlət nəzarəti
- Sığorta sistemi
- Bütçə prosesi

**203.** Hansı vergi yerli vergiyə aid deyildir?

- fiziki şəxslərin torpaq vergisi
- ✓ hüquqi şəxslərin torpaq vergisi
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- fiziki şəxslərin əmlak vergisi

**204.** Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini göstərin.

- planın yerinə yetirilməsi
- ✓ qaytarılmamaq, məqsədli istifadə
- idarə
- xalq təsərrüfatının prioritet istiqamətləri
- idarə, qaytarılmamaq şərti

**205.** Hansı növ bölgü dövlət büdcəsi tərəfindən həyata keçirilir?

- idarədaxili və sahələrarası
- ✓ ərazi və sahələrarası
- təsərrüfatdaxili
- sahədaxili və təsərrüfatdaxili
- sahələrarası

**206.** Müasir dövrdə mövcud olan bütçə tənzimlənməsinin metodlarını göstərin.

- qiymətlər arasında fərqin örtülməsi; transfertlər; emissiya; ssuda
- ✓ dotasiya; subvensiya; ssuda; subsidiyalar, transfertlər

- dotasiya; dövlət krediti
- subsidiya, dövlət borcları, dotasiya;
- subvensiya; dövlət borcları; emissiya; ssuda

**207.** Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?

- Büdcə
- ✓ Büdcə mexanizmi
- Büdcə prosesi
- Büdcə planlaşdırılması
- Büdcə münasibətləri

**208.** Büdcə sisteminin təşkili prinsipini seçib göstərin: 1. mərkəzlilik; 2. unversallıq; 3. vahidlik; 4. aşkarlıq; 5. ədalətlilik;

- 2; 5
- 1; 2
- 4; 5
- 1; 3
- ✓ 3; 4

**209.** Büdcə prosesi nədir?

- büdcənin baxılması və qəbulu;
- ✓ büdcə layihəsinin hazırlanması, baxılması, təsdiqi və icrası;
- büdcənin qəbulu, icrası və nəzarət;
- büdcə layihəsinin hazırlanması, baxılması və nəzarət
- büdcənin qəbulu və icrası;

**210.** Dövlət büdcəsində hansı vəziyyət daha əlverişli sayılır?

- heç biri
- ✓ gəlirlərin xərcləri üstələməsi, gəlirlərin xərclərə bərabərliyi
- büdcənin xərclər hissəsinin qismən icra edilməsi
- büdcənin gəlirlər hissəsinin tam icra edilməsi;
- xərclərin gəlirləri üstələməsi;

**211.** Dövlət büdcəsi nədir?

- dövlətin maliyyə proqramı;
- ✓ dövlətin əsas maliyyə planı
- xərclər smetası
- dövlətin maliyyə aləti;
- dövlətin iqtisadi siyasətinin maliyyə konsepsiyası;

**212.** Büdcə sisteminin təşkili prinsipi hansıdır:

- mərkəzlilik
- ✓ vahidlik
- mərkəzlilik, unversallıq;
- ədalətlilik
- unversallıq

**213.** Büdcə sistemi dedikdə nə başa düşülür?

- büdcə münasibətləri
- ✓ büdcələrin məcmusu
- maliyyə sistemi
- mərkəzləşdirilmiş fondlar
- büdcə təşkilatları

- 214.**        Bütçənin inkişaf proqnozu nədir?
- Bütçə prosesinin son mərhələsidir
  - ✓ Bütçənin gəlir və xərc hissələrinin inkişaf yollarının və ehtimal olunan hədlərinin qiymətləndirilməsidir
  - Bütçə sisteminin qurulması prinsipidir
  - Yalnız bütçə gəlirlərinin artımının qiymətləndirilməsidir.
  - Bütçənin xüsusi gəlirlərinin planlaşdırılmasıdır

- 215.**        Bütçə vəsaitinin baş sərəncamçısı hansı dövlət orqanıdır?

- AR-nın Milli Məclisi
- Vergilər Nazirliyi
- AR Dövlət Statistika Komitəsi
- ✓ AR Maliyyə Nazirliyi
- Dövlət Gömrük Komitəsi

- 216.**        Bütçə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir?

- Balanslaşdırma və qruplaşdırma
- Qruplaşdırma və nəzarət
- Variantların hamısı düzdür
- Nəzarət və müqayisə
- ✓ Müqayisə və qruplaşdırma

- 217.**        Müəssisə və təşkilatlar üzrə Dövlət Sosial Sığortası üzrə sığorta tədiyyəsinin dərəcəsi

- 16.0
- 27.0
- 30.0
- ✓ 22.0
- 25.0

- 218.**        Bütçədən maliyyələşdirmənin üsulları

- kompleks maliyyələşdirmə
- Təşkilati maliyyələşdirmə
- İnzibati maliyyələşdirmə
- ✓ proqram -məqsədli, normativ
- sahələr üzrə maliyyələşdirmə

- 219.**        Bütçə profisiti nədir?

- Bütçə gəlirlərinin bütçə xərclərinə bərabərliyi
- Hamısı düzdür
- Variantlar düz deyil
- ✓ Bütçə gəlirlərinin bütçə xərclərindən artıqlığı
- Bütçə xərclərinin bütçə gəlirlərindən artıqlığı

- 220.**        İEO-də ÜDM-un neçə faizə qədər dövlət bütçəsi vasitəsilə bölüşdürülür.

- ✓ 30-50%-ə qədər
- 5-10%-ə qədər
- 80%-ə qədər
- 8%-ə qədər
- 3-5%-ə qədər

- 221.**        Bələdiyyə bütçəsinin vəsaiti əsasən hansı mənbələrdən toplanır?

- Dövlət bütçəsindən
- Sığorta fondlarından

- Könüllü ianələrdən
- ✓ Yerli vergi və ödənişlərdən
- Qrantlardan

222. Dövlət büdcəsinin icrası ilə hansı icra orqanı bilavasitə məşğul olur?

- Mərkəzi Bank
- Prezidentin İcra Aparatı
- Vergilər Nazirliyi
- Nazirlər Kabineti
- ✓ Maliyyə Nazirliyi

223. Dövlət büdcəsinin vəsaitləri hansı valyuta növü üzrə xərclənir?

- ABŞ dolları
- Türk lirəsi
- ABŞ dolları və manat
- ✓ Milli valyuta
- Avro

224. Büdcə prosesinin əsas mərhələləri hansılardır?

- Büdcə layihəsinin icrası
- Büdcənin müzakirəsi
- Büdcəyə nəzarət
- ✓ Büdcə layihəsinin tərtibi, müzakirəsi və təsdiqi, büdcənin icrası və icrasına dair hesabatın hazırlanması
- Büdcə layihəsinin tərtibi və icrası

225. Dünya təcrübəsində büdcə kəsirinin qəbul edilən həddi:

- ÜDM-un 30%-i həcmində
- İnflyasiyanın mövcud səviyyəsi
- ✓ ÜDM-un 3%-ə qədər;
- ÜDM-un 50%-i həcmində
- ÜDM-un 10-15%-i həcmində

226. Aksizlər hansı mənbədən tutulur?

- Ümumi mənfəətdən
- əmtəənin maya dəyərindən.
- ✓ aksizli məhsulların satışından əldə olunan gəlirdən
- qalıq mənfəətindən
- işçilərin əmək haqqından

227. Aksizli malların ixracı vergiyə necə cəlb olunur?

- Vergidən azad olunur;
- Həncinin mallar üçün müəyyən edilmiş aksiz dərəcələri üzrə vergi cəlb olunurlar
- Bütün cavablar səhvdir
- Bütün aksizli malların ixracı 15% dərəcəsi ilə vergiyə cəlb olunurlar
- ✓ Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur:

228. Bunlardan hansı fiziki şəxslərin gəlirlərinə aid edilmir?

- əmək haqqı
- mizdlu işlə əlaqədar əldə edilən gəlir
- mizdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir
- vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər
- ✓ mənfəət

229. Vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?
- Vergilər Nazirinin əmri ilə
  - Prezidentin fərmanı ilə
  - Nazirlər Kabinetinin qərarı ilə
  - ✓ Vergi Məcəlləsinə dəyişiklik edilməklə
  - Maliyyə Nazirinin əmri ilə
230. Aşağıdakı fiziki şəxslərdən hansıları torpaq vergisi üzrə güzəştədən istifadə etmək hüququ olan fiziki şəxslərə aiddirlər?
- təqaüdçülər
  - himayəsində azı 3 nəfər olan şəxslər
  - büdcə təşkilatının işçiləri.
  - ✓ müharibə veteranları
  - əmək veteranları
231. Vergilər üzrə borclar hansı sıra qaydası ilə ödənilir?
- faiz, maliyyə sanksiyası, verginin hesablanmış məbləği
  - faiz, verginin hesablanmış məbləği, maliyyə sanksiyası
  - maliyyə sanksiyası, faiz və verginin hesablanmış məbləği
  - verginin hesablanmış məbləği, maliyyə sanksiyası, faiz
  - ✓ verginin hesablanmış məbləği, faiz, maliyyə sanksiyası
232. Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquqpozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz?
- beş il
  - dörd il
  - iki il
  - bir il
  - ✓ üç il
233. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə neçə dəfə məsuliyyətə cəlb oluna bilər?
- ✓ bir dəfə
  - istənilən qədər
  - iki dəfə
  - beş dəfə
  - üç dəfə
234. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?
- 15 gün
  - 35 gün
  - 45 gün
  - ✓ 30 gün
  - 20 gün
235. Fiziki şəxslər gəlir vergisini hansı büdcəyə ödəyirlər?
- 50% - yerli büdcəyə; 50% dövlət büdcəsinə
  - yerli büdcəyə
  - 80% -dövlət büdcəsinə, 20%- yerli büdcəyə
  - büdcədən kənar fonda
  - ✓ dövlət büdcəsinə
236. Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?

- 0.24
- 0.18
- 0.22
- ✓ 0.2
- 0.27

237. Əmlak vergisinin ödəyicisi olan şəxslər kimlərdir?

- ancaq Azərbaycan Respublikasının vətəndaşları
- ancaq əcnəbilər
- müəssisələr
- ✓ Mülkiyyətində əmlakı olan fiziki və hüquqi şəxslər
- ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

238. Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

- hüquqi şəxslər
- fiziki və hüquqi şəxslər
- fərdi sahibkarlar
- ✓ Rezident və qeyri-rezident fiziki şəxslər
- Qeyri-rezident hüquqi şəxslər

239. Vergi Məcəlləsi Azərbaycan Respublikası ərazisində hansı vergiləri müəyyən edir?

- ancaq dövlət vergilərini
- ✓ dövlət, muxtar respublika və yerli vergiləri
- dövlət və muxtar respublika vergilərini
- ancaq dövlət və yerli vergiləri
- yerli və muxtar respublika vergilərini

240. Vergi ödəyicisinin vergi öhdəliyi dedikdə nə başa düşülür?

- verginin hesablanması
- vergi bəyannaməsini vergi orqanına təqdim etmək
- vergi borclarını ödəmək
- vergi orqanında uçota durmaq
- ✓ vergini ödəmək

241. Fiskal inhisar vergiləri nədir?

- gəlir vergisi
- korporativ vergisi
- birbaşa vergi növü
- rüsum
- ✓ dolaylı vergi növü.

242. Dövlət gəlirlərinin səfərbərliyə alınması metodlarını qeyd edin:

- subvensiyalar
- dotasiyalar
- subsidiyalar
- ✓ vergiqoyma
- transfertlər

243. Aşağıdakı vergilərin hansıları dolaylı vergilərdir.

- müəssələrin əmlak vergisi; ƏDV
- gəlir vergisi; mənfəət vergisi; aksizlər
- ✓ ƏDV; aksizlər
- aksizlər; müəssələrin əmlak vergisi

- əmlak vergisi, gəlir vergisi

244. Dövlət gəlirlərinin formalaşmasında hansı tədiyyələr iştirak edir:

- dolaylı vergilər; borclar; dotasiya;
  - subvensiya; borclar; dolaylı vergilər; dotasiya
  - emissiya; subsidiya; dotasiya
  - subvensiya; subsidiya; dotasiya.
- ✓ vergilər; qeyri vergi daxilolmaları;

245. Hansı növ tədiyyələr birbaşa vergiyə aid deyildir?

- torpaq vergisi
  - gəlir vergisi
  - əmlak vergisi
  - mənfəət vergisi;
- ✓ əlavə dəyər vergisi

246. Bütçə təşkilatlarında vəzifə maaşları necə müəyyən edilir?

- təşkilatın rəhbərliyinin qərarı ilə.
  - nəzarət orqanının qərarı ilə
- ✓ ştat cədvəli üzrə
- yuxarı təşkilatın qərarı ilə.
  - əmək kollektivinin qərarı ilə

247. Aşağıda qeyd olunan hansı sənəd bütçənin icrasında əsas operativ sənəd sayılır?

- bütçənin smeta xərcləri
  - bütçə müəssisələrinin sifarişi.
  - bütçənin gəlirlər və xərclər balansı.
- ✓ bütçənin gəlirlər və xərclər siyahısı
- təsdiq edilmiş bütçə layihəsi.

248. Dövlət xərcləri hansı prinsiplər əsasında həyata keçirilir?

- istifadə üçün haqq alınması
  - ünvanlı olmaması
  - təyinatlı olmaması
- ✓ əvəzsiz, məqsədli və ünvanlı
- geri qaytarılması

249. Qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün bütçədən ayrılan vəsait necə adlanır?

- Dotasiya
  - subvensiya
  - Subsidiya
- ✓ Bütçə xərcləri;
- Bütçə ssudası

250. Bütçənin icrasına maliyyə nəzarəti necə formada həyata keçirilir?

- 5.0
  - 4.0
  - 6.0
- ✓ 3.0
- 2.0

251. Bütçə layihəsinin hazırlanması mərhələsi bütçə prosesinin neçənci mərhələsidir?

- 5.0
- 3.0
- ✓ 1.0
- 2.0
- 4.0

252. Bunlardan hansı müdafiə olunan xərc maddəsi deyil?

- Dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər
- Əmək haqqı və ona üstəlik
- ✓ İntestisiya xərcləri
- Sosial müavinətlər və ödənişlər
- Variantların hamısı düzdür

253. Bunlardan hansı müdafiə olunan xərc maddəsidir?

- İdarəetmə xərcləri
- İntestisiya xərcləri
- İnventar avadanlıqlarının alınması xərcləri
- Hərbi xərclər (müharibə şəraitində deyilsə)
- ✓ Əmək haqqı xərcləri

254. Aşağıdakılardan hansı büdcə xərclərinin inzibati təsnifatına aiddir?

- Faizlər üzrə ödənişlər
- Nəqliyyat və rabitə xərcləri
- Təhsil və səhiyyə xərcləri
- Əmək haqqının ödənilməsi
- ✓ AR Təhsil nazirliyinə ayrılan vəsait

255. Büdcə xərclərinin inzibati təsnifatı nədir?

- büdcə xərclərinin qanunvericiliyə uyğun olaraq müxtəlif prinsiplər üzrə qruplaşdırılmasıdır.
- Variantların heç biri düz deyil
- Büdcə xərclərinin iqtisadi əlamətinə görə qruplaşdırılmasıdır.
- ✓ Büdcənin xərclərinin qanunvericiliyə uyğun olaraq müvafiq vəzifə və funksiyaları həyata keçirən dövlət və ya özünüidarəetmə orqanları və təşkilatlar üzrə qruplaşdırılmasıdır.
- Büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir

256. Bunlardan hansı büdcənin qeyri-istehsal sahələrinin xərclərinə aid deyil?

- Elm və təhsil xərcləri
- Mənzil – kommunal təsərrüfatı xərcləri
- Qeyri-maddi istehsal sahələri
- ✓ Sənaye və tikinti xərcləri
- Səhiyyə xərcləri

257. Aşağıdakılardan hansıları büdcənin cari xərclərinə aiddir: 1. Malların alınması və xidmətlərin haqqının ödənilməsi, əməyin ödəniş fondu, əmək haqqına üstəlik 2. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 3. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər 4. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 5. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 6. Ölkə daxilində kreditlərin verilməsi, xarici kreditlərin verilməsi, xaricdən kreditlərin qaytarılması

- 2,3,5
- 1,3,5
- 4,5,6
- 1,4,6
- ✓ 1,2,3

258. Aşağıdakı hallardan hansı büdcə vəsaitlərindən istifadənin səmərəliliyini (faydalılığını) artırma bilər?

- Bütçə prosesi müddətinin azaldılması
- Variantların hamısı düzdür
- Bütçə gəlirlərinin sürətlə artırılması, sosial xərclərin çoxaldılması
- Bütçə prosesinin qapalılığın artırılması
- ✓ Bütçə vəsaitinin istifadəsində hesabatlılığın, şəffaflığın və vətəndaş nəzarətinin gücləndirilməsi

259. Bütçə ssudaları nəyə deyilir?

- ✓ Bütçə ssudaları-dövlət bütçəsindən yerli bütçələrə, eyni zamanda yerli bütçələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərtlə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
- Bütçə ssudaları-dövlət bütçəsindən yerli bütçələrə qaytarılmamaq şərtlə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
- Bütçə ssudaları-dövlət bütçəsindən yerli bütçələrə, eyni zamanda yerli bütçələrdən bələdiyyə təşkilatlarına qaytarılmamaq şərti il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
- Bütçə sekvestri
- Bütçə ssudaları-dövlət bütçəsindən yerli bütçələrə gəlir və xərcləri tənzimləmək üçün il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.

260. Müdafiə olunan xərc maddələri nəyə deyilir?

- Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan xərc maddələridir
- Bütçə kəsiridir
- Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan gəlir maddələridir
- ✓ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan xərc maddələridir
- Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan gəlir maddələridir

261. Dövlət bütçəsinin əsaslı xərcləri aşağıdakılardan ibarətdir:

- Əmək haqqının ödənişi
- idarəetmə xərcləri, uzunmüddətli kreditlər.
- Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir, əməyin ödənilməs, uzunmüddətli kreditlər, kommunal xərclər, sair investisiyalar
- Mal və xidmətlərin haqqının ödənilməsi, dotasiya
- ✓ Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər

262. Aşağıda sadalananların hansını düzgün hesab edirsiniz?

- dövlət xərcləri = dövlət bütçəsinin xərcləri;
- dövlət xərcləri  $\geq$  dövlət bütçəsinin xərcləri
- dövlət xərcləri  $\leq$  dövlət bütçəsinin xərcləri
- ✓ dövlət xərcləri  $>$  dövlət bütçəsinin xərcləri
- dövlət xərcləri  $<$  dövlət bütçəsinin xərcləri

263. Sekvestr nəyə görə tətbiq edilir?

- bütçələrarası tənzimləmə üçün
- bütçə maddələrini şərh etmək üçün
- bütçəyə nəzarət etmək üçün
- ✓ bütçənin gəlirlərinin nəzərdə tutulmuş səviyyədə yığılmadığı hallarda müdafiə olunan xərc maddələri istisna olmaqla digər xərclərin ixtisarı
- dövlət xərclərinin artması üçün

264. Dövlət krediti hansı iqtisadi sistemin tərkib hissəsidir?

- bank sisteminin
- idarəetmə sisteminin
- hamısı düzdür
- ✓ maliyyə sisteminin
- bütçə sisteminin

265. Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır:

- bazar və qeyri bazar
- sabit (möhkəm) və üzən gəlirli
- sıfır kuponlu
- ✓ girovlu və girovsuz
- uduşlu və faizli

**266.** Bütçənin icrası zamanı gəlirlərin bütçə səviyyələri arasında bölgüsü. Hansı orqan tərəfindən həyata keçirilir

- Maliyyə Nazirliyi tərəfindən
- Mərkəzi Bank tərəfindən
- Milli Məclis tərəfindən
- ✓ Dövlət Xəzinədarlığı tərəfindən
- Vergi Nazirliyi tərəfindən

**267.** Kassa metodu ilə bütçənin icrası neçə hissədən ibarətdir.

- 4.0
- 1.0
- 2.0
- ✓ 3.0
- 5.0

**268.** Bütçə gəlirləri təsnifatı kodları neçə bölmədən ibarətdir.

- 5.0
- 6.0
- 2.0
- 3.0
- ✓ 4.0

**269.** Bütçənin kassa icrası harada aparılır?

- Mərkəzi Bankda
- Bütçə təşkilatlarında
- ✓ Dövlət xəzinədarlığında
- Beynəlxalq Bankda
- Vergilər Nazirliyində

**270.** Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin vəzifələrinə aid olmayanı göstərin :

- hər il növbəti bütçə ili üzrə dövlət bütçəsinin və icmal bütçənin layihələrinin və sonrakı üç il üçün icmal bütçənin göstəricilərinin hazırlanmasında iştirak etmək
- dövlət bütçəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotu və hesabatı işlərinin təşkilinə metodiki rəhbərliyi həyata keçirmək
- xəzinə işlərinin normativ sənədlərin tələblərinə uyğun təşkilinin və aparılmasının icra vəziyyətini yoxlamaq maliyyə planlaşdırılmasını həyata keçirmək
- bütçəyə daxilolmaların vəziyyətindən asılı olaraq və bütçə kəsiri nəzərə alınmaqla (müdafiə olunan xərc maddələri istisna olmaqla) təsdiq edilmiş dövlət bütçəsində nəzərdə tutulmuş xərcləri maliyyələşdirmək
- ✓ müəssisələrdə daxili nəzarətin səmərəli prosedurlarının müəyyənləşdirilməsi və onlara riayət olunmasının təmin edilməsi

**271.** Dövlət xəzinədarlığının predmeti.

- Bankların aktiv əməliyyatları
- Bankların depotiv fəaliyyəti
- Kommersiya müəssisələrini maliyyə vəsaitləri ilə təmin etmək
- Bankların passiv əməliyyatları
- ✓ Bütçə gəlir və xərclərinin icrasının uçotunu aparmaq

**272.** Bütçə xərclərinin təsnifatı:

- Xərclərin istehsal və maliyyə təsnifatına əsasən.

- Xərclərin qeyri funksional və tədavül təsnifatına əsasən
  - ✓ Xərclərin funksional, iqtisadi və inzibati təsnifatına görə
  - Xərclərin sabit və qeyrisabit təsnifatına görə
  - Xərclərin istehsal və tədavül təsnifatına görə
273. Xəzinədarlıq nəzarətinin formaları. 1. Kompleks təftiş, 2. Tematik təftiş, 3. Əvvəlcədən nəzarət, 4. Operativ nəzarət, 5. Daxili nəzarət,
- 1; 3
  - 1; 5
  - ✓ 3; 4
  - 3; 5
  - 4; 5
274. Maliyyə nəzarətinin ən səmərəli sistemi.
- Audit Palatası
  - Hesablama Palatası
  - Maliyyə Nazirliyi
  - Vergi Nazirliyi
  - ✓ Xəzinədarlıq
275. Dövlət xəzinədarlıq orqanlarının fəaliyyəti nə ilə bağlıdır.
- Qeyri kommersiya orqanlarında pul vəsaitlərinin istifadəsilə
  - Dövlət xəzinəsində maliyyə vəsaitinin toplanması ilə
  - Büdcədə pul vəsaitlərinin toplanması ilə
  - Kommersiya müəssisələrində maliyyə vəsaitlərinin istifadəsilə
  - ✓ Büdcənin gəlir və xərclərinin icrası və onun üzərində nəzarətlə
276. Dövlət xəzinədarlıq sistemi dedikdə:
- Ayır-ayrı forma və metodların məcmusu başa düşülür
  - Büdcə vəsaitlərinin istifadəsini təmin edən təşkilat başa düşülür
  - Ayır-ayrı həmcins olmayan subyektlərin məcmusu başa düşülür
  - ✓ Dövlət büdcəsindən maliyyələşən təşkilatların maliyyə əməliyyatlarının uçotunu aparan orqandır
  - Ayır-ayrı maliyyə həlqələrinin məcmusu başa düşülür
277. Xəzinədarlıq nəzarətinin obyektləri.
- Kommersiya müəssisələrinin vəsaiti, büdcədən kənar fondların vəsaitləri
  - Sığorta şirkətlərinin vəsaiti və dövlət kreditinin vəsaiti
  - Hüquqi və fiziki şəxslərin vəsaiti.
  - ✓ Dövlət büdcəsinin vəsaiti, büdcədən kənar fondların vəsaiti
  - Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti
278. Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsi hansı icra hakimiyyəti orqanı tərəfindən hazırlanır
- Hesablama Palatası
  - İqtisadi İnkişaf Nazirliyi
  - Vergilər Nazirliyi
  - Nazirlər Kabineti
  - ✓ Maliyyə Nazirliyi
279. İcmal büdcənin strukturu
- Yalnız Dövlət Neft Fondunun büdcəsi
  - Yalnız Ehtiyat fondu və yerli büdcələr
  - Yalnız dövlət büdcəsindən ibarətdir

- Dövlət büdcəsi istisna olmaqla, Naxçıvan Muxtar respublikasının büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, Dövlət neft Fondunun büdcəsi
- ✓ Dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, Dövlət Neft Fondunun büdcəsi, xarici kreditlər

**280.** İlin sonunda büdcədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- ✓ Növbəti ilin büdcəsinə daxil edilir və ya idarəetməyə verilir
- Mərkəzi Bankın valyuta ehtiyatlarına daxil edilir
- sahələr üzrə yenidən bölüşdürülür
- Variantlar düz deyil
- Nazirlər Kabinetinə verilir

**281.** Dövlət büdcəsinin vəsaitləri hansı qurumun hesabında yerləşdirilir

- Mərkəzi Bankın
- Ayrı-ayrı təsərrüfat subyektlərinin hesabında
- Nəzarət üçün Daxili İşlər Nazirliyinin
- ✓ Mazliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin
- Nazirlər Kabinetinin

**282.** Büdcənin kassa icrası hansı prinsipə əsaslanır?

- Gəlir və xərclərin balanslaşdırılması prinsipinə
- Büdcənin aşkarlığı prinsipinə
- Büdcə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsi prinsipinə
- Büdcənin hüquqiliyi prinsipi
- ✓ Xəzinənin vahidliyi prinsipinə

**283.** Büdcənin icrası nəyi əhatə edir:

- Büdcə layihəsinin tərtibidir
- Variantların heç biri düz deyil
- Büdcəyə nəzarətdir.
- ✓ Büdcə vəsaitlərinin yığılması və istifadəsi proseslərini əhatə edir;
- Büdcənin icrası haqqında hesabatın hazırlanmasıdır

**284.** Xəzinədarlıq hansı orqanın təbəçiliyindədir?

- Hökumətin
- Mərkəzi bankın
- Prezident aparatının
- ✓ Maliyyə nazirliyinin
- Parlamentin

**285.** Azərbaycan Respublikasında müvəqqəti iş qabiliyyətinin itirilməsi ilə əlaqədar müavinat hansı mənbədən ödənilir?

- İcbari tibbi sığorta fondundan
- Sosial sığorta fondu
- Pensiya fondundan
- ✓ Dövlət Sosial Müdafiə Fondundan
- işçinin işlədiyi müəssisə və təşkilatdan

**286.** Dövlət büdcədənəkar fondlarının vəsaitlərindən istifadə tənzimlənir:

- qanunverici orqan tərəfindən
- büdcədənəkar fondların özləri tərəfindən
- Hesablama palatası tərəfindən
- Mərkəzi bank tərəfindən
- ✓ icraedici orqan tərəfindən

- 287.** Təyinatına və məqsədinə görə büdcədənkənar fondlar formalaşa bilər:
- strateji büdcədənkənar fondlar
  - büdcə vəsaitləri əsasında yaradılan fondlar
  - vergilər əsasında yaradılan fondlar
  - ✓ sahəvi büdcədənkənar fondlar
  - sığorta haqları sayəsində yaradılan fondlar
- 288.** Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən sosial yönümlü büdcədənkənar fondu əsasən hansı mənbədən formalaşır?
- Mərkəzi Bankın pul emissiyası
  - istiqrazların emissiyası hesabına
  - mənfəətdən ayırmalar
  - kommersiya banklarının krediti
  - ✓ Sosial sığorta ayırmaları və dövlət büdcəsindən transfertlər hesabına
- 289.** Hal-hazırda Azərbaycanda hansı dövlət büdcədənkənar fondları fəaliyyət göstərir: 1. Əhalinin dövlət məşğulluq fondu; 2. Pensiya fondu; 3. Sosial sığorta fondu; 4 Dövlət Sosial Müdafiə Fondu; 5. Neft fondu;
- 2; 3
  - 3; 4
  - 1; 5
  - ✓ 4; 5
  - 3; 5
- 290.** Hal-hazırda Azərbaycanda hansı istiqamətdə dövlət büdcədənkənar fondları fəaliyyət göstərir: 1. sosial istiqamətdə; 2.iqtisadi istiqamətində; 3. ekoloji istiqamətdə; 4. inovasiya istiqamətdə; 5. elmi istiqamətdə;
- 1; 3
  - 4; 5
  - 1; 4
  - ✓ 1; 2
  - 2; 4
- 291.** Dövlət büdcədənkənar fondların formalaşması mənbələri ola bilər:
- borc vəsaitləri
  - büdcə vəsaitləri
  - ✓ səhmlərin yerləşdirilməsi ilə əlaqədar emissiya gəliri
  - sığorta haqqı;
  - xüsusi vergilər
- 292.** Dövlət büdcədənkənar fondları bu:
- bütün maliyyə sistemi üçün maliyyə resurslarının baza mənbəyidir
  - istənilən təsərrüfat subyektinin yarada biləcəyi pul fondlarıdır
  - ✓ konkret ictimai tələbatın maliyyələşdirilməsi üçün istifadə edilən və mərkəzləşdirilmiş səviyyədə formalaşdırılan pul fondlarıdır;
  - müəssisələrin büdcələrindən əlavə olaraq, müəssisələrdə yaradılan və istifadə olunan pul fondlarıdır
  - büdcə sisteminin maliyyə resurslarının baza mənbəyidir
- 293.** Dövlət Sosial Sığorta ödənişləri hansı göstəriciyə görə faiz nisbətində ödəniş həyata keçirilir?
- Müəssisənin ümumi gəlirlərinə nisbətən;
  - Müəssisənin xalis gəlirinə nisbətən
  - Cavabların heç biri düzgün deyil
  - Müəssisənin amortizasiya fonduna nisbətən
  - ✓ Müəssisənin əmək haqqı fonduna nisbətən
- 294.** Dövlət Neft Fondunun gəlirlərinə aid deyil:

- Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir
- Neft Fondunun aktivlərinin idarəedilməsindən gəlirlər
- Akrhesabı ödənişlər
- AR payına düşən xam neftin satıçından əldə edilən gəlir (xərclər çıxılmaqla);
- ✓ Əlavə dəyər vergisi

**295.** Bütçədənkənar fondlar bu əlamətə görə təsnifləşdirilə bilməz:

- statusa görə
- əhatə dairəsinə görə
- fəaliyyət dövrünə görə
- ✓ dəyər əlamətinə görə
- məqsədinə görə

**296.** Vəsaitlərin məqsədli xərc istiqamətindən asılı olaraq bütçədənkənar fondlara aid edilir: 1. sosial təyinatlı fondlar; 2 xüsusi yığım fondu; 3. ehtiyat fondu; 4. iqtisadi fondlar; 5. ammortizasiya fondu;

- 1, 2
- 1, 5
- 2, 4
- ✓ 1, 4
- 1, 3

**297.** Azərbaycanda hansı bütçədənkənar fondlar mövcuddur?

- Yol fondu
- Prezidentin ehtiyat fondu
- Sosial sığorta fondu
- Heydər Əliyev fondu
- ✓ Neft fondu

**298.** Dövlət Neft Fondunun hər il dövlət büdcəsinə köçürülən maliyyə vəsaiti necə adlanır?

- Maliyyə yardımı
- Ssuda
- Dotasiya
- Subvensiya
- ✓ Transfert

**299.** Aşağıdakılardan hansı biri bütçədənkənar dövlət fondu sayılır?

- ✓ Dövlət Neft Fondu
- Əmək haqqı fondu
- Prezidentin Ehtiyat Fondu
- Hamısı
- Dövlət Büdcəsinin Ehtiyat Fondu

**300.** Dövlət Neft Fondu ilə dövlət büdcəsinin əlaqəsi hansı formadadır?

- Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir
- Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir
- Heç biri baş vermir
- ✓ Dövlət Neft Fondundan büdcəyə transfertlər
- Dövlət büdcəsi profisitinin bir hissəsi Fonda köçürülür

**301.** Dövlət Sosial Müdafiə Fondunun büdcəsi hansı mənbələrdən formalaşır:

- Transfertlər
- Sığorta haqları və qrantlar

- Rüsəmlər
- Qrantlar və Transfərtlər
- ✓ Sosial sığorta haqları və büdcədən transfərtlər

**302.** Pensiya ödənişlərinə görə aşağıdakılardan hansı məsuldur?

- Dövlət büdcəsi
- Ehtiyat Fondu
- Bələdiyyə büdcəsi
- ✓ Dövlət Sosial Müdafiə Fondu
- Neft Fondu

**303.** Dövlət sosial müdafiə fonduna ödəmələr hansı mənbədən faizlə tutulur?

- məhsulun satışı ilə bağlı mədaxildən
- yığım fondundan
- ehtiyat fondundan
- ✓ əmək haqqı fondundan
- mənfəətdən

**304.** Sığorta fondu istifadəsinin səbəbi:

- Heç biri.
- Sığortaçının xərclərinin maliyyələşdirilməsi
- Sığorta ehtiyatlarının investisiyaya yönəldilməsi zəruriliyi
- hamısı düzdür
- ✓ Sığorta ödənişlərinin verilməsi

**305.** Bu meyar şəxsi sığortanın obyektidir:

- ✓ Vətəndaşın həyatı, sağlamlığı və əmək qabiliyyəti
- Əmlak və əmlak maraqları
- Üçüncü şəxsin həyatı və əmlakı
- Sığortaçının şəxsi vəsaitləri.
- Heç biri.

**306.** Sığortaçının sığorta fondu yaradılır:

- Makrosəviyyədə, mərkəzləşmiş
- Valyuta formasında
- Heç biri
- ✓ Pul formasında qeyri-mərkəzləşmiş
- Natural formada qeyri-mərkəzləşmiş

**307.** Aktiv təkrar sığorta budur:

- Risk təkrar sığortaya qəbul olunur
- Təkrar sığortaya bütün risklər deyil, əhəmiyyətli risklər ötürülür
- Preventi tədbirlər aparılır
- ✓ Risk təkrar sığortaya ötürülür

**308.** Passiv təkrarsığorta budur:

- Kvota təkrar sığortası.
- Proporsional təkrar sığorta
- Ekssedenta zərər təkrar sığortası
- ✓ Riskin təkrarsığortaya qəbulu
- Riskin təkrar sığortaya ötürülməsi

**309.** Hansı fikir düzdür?

- Sığorta sistemində ÜDM yaradılır
- Uşaqların sığortası sığorta sahəsidir
- Kontretusiya şəxst sığortada tətbiq olunur
- ✓ Sığorta fəaliyyətindən gəlirlər sığorta tədiyyələri ilə formal
- İcbari sığorta müddətlidir

**310.** Doğru olanı göstər:

- Əmlak ığortası yarım sahədir
- Əmlak sığortası yoxdur
- Əmlak sığortası növdür
- Əmlak sığortası sinifdir
- ✓ Əmlak sığortası sahədir

**311.** Sığorta riski nədir?

- ehtimal olunan elə hadisədir ki, onun baş verməsi qaçılmazdır.
- ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin qanunauyğunluq əlamətləri olmalıdır
- ✓ ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır
- elə hadisədir ki, onun baş verməsi gözlənilir və ona qarşı sığorta aparılır.
- Heç biri

**312.** Sığorta agent:

- Sığorta müqaviləsinin müstəqil tərəfidir
- Maliyyə nazirliyinə tabedir
- ✓ Sığortaçının adından müqavilələri bağlayır
- Sığortalının adından sığorta müqavilələri bağlayır
- Heç biri

**313.** Təkrar dövriyyədə iştirak edə bilməyən istiqrazlar belə adlanır:

- sıfır kuponlu istiqrazlar
- qısamüddətli istiqrazlar
- mərkəzi hökumət tərəfindən buraxılan istiqrazlar
- girovsuz istiqrazlar
- ✓ qeyri bazar istiqrazları

**314.** Vəsaitlərin cəlb edilməsi üçün dövlət qiymətli kağızlarının buraxılması və yerləşdirilməsi dövlət kreditinin hansı forması vasitəsi ilə həyata keçirilir?

- dövlət korporativ qiymətli kağızları
- ✓ dövlət istiqrazları
- təminatın verilməsi
- dövlət maliyyələşdirməsi
- Mərkəzi Bankın kreditləri

**315.** Dövlət borclarının əsas ödəmə mənbələri kimi çıxış edir:

- büdcədən kənar fondların vəsaitləri
- müəssisələrin vəsaitləri
- vətəndaşların vəsaitləri
- ✓ büdcə gəlirləri
- digər borclar

**316.** Dövlət kreditinin spesifik funksiyalarını seçib göstərin? 1. bölgü; 2. fiskal; 3. tənzimləmə; 4. nəzarət; 5. stimullaşdırıcı

- 2; 4

- 3; 5
- ✓ 1; 3
- 1; 5
- 4; 5

**317.** Borc qiymətli kağızlar hansılardır? 1. istiqraz vəərəqəsi; 2. xəzinədarlıq öhdəlikləri; 3. səhmlər; 4. adlı səhmlər; 5. imtiyazlı səhmlər;

- 4; 5
- 1; 5
- 3; 5
- 3; 4
- ✓ 1; 2

**318.** Dövlət kreditinin bank kreditindən fərqi göstərin:

- Dövlət kreditinin təminatı olmur
- Dövlət krediti müddətsiz olur
- Dövlət krediti yalnız qısamüddətli olur
- Dövlət krediti yalnız uzunmüddətli olur
- ✓ Dövlət kreditinin təminatı kimi dövlət mülkiyyətində olan bütün əmlak və ya onun gəlirləri çıxış edir

**319.** Bu üstünlük dövlət istiqrazlarına aid deyil:

- Kreditin alınmasında ondan girov kimi istifadə olunması
- Sahibi faiz gəlir ilə məhdudlaşmaqla və SC-də səs vermək hüququndan məhrumdur
- Dövlət stukturunun maliyyələşməsinə yönəldilmişdir
- Aşağı faiz dərəcəsi ilə kreditin alınması
- ✓ Gəlirdən vergi tutulmur

**320.** Dövlət kreditinin formalaşma mənbəyi:

- ✓ Müəssə və əhali də müvəqqəti müvəqqəti sərbəst vəsaitlərin yaranması hesabına
- Müəssə və əhalini vergiləri hesabına
- Müəssə və əhalidən icbari qayda da vəsaitlərin alınması hesabına
- Dövlətdaxili və xarici borcları
- Kommersiya Banklarının mənfəətliliyi hesabına

**321.** Xarici dövlət borcu nədir?

- AR adından AR rezidentləri ilə bağlanmış müqavilə öhdəlikləri üzrə borc
- ✓ AR adından AR qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;
- Cavabların heç biri düzgün deyil
- Əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verdiyi öhdəliyi üzrə borcunun tam və ya qismən ödənilməsinə dair AR öhdəliyi
- AR fiziki şəxslərin xarici dövlətlərdən aldığı borc

**322.** Xarici borc üzrə xidmət əmsalı nədir?

- Xarici borca görə ödənilmiş faiz ödənişlərinin və əsas məbləğin cəmidir
- ✓ Xarici borca görə bütün ödənişlərin mal və xidmətlərin satışından valyuta daxilolmalarının həcmində nisbətidir
- Xarici borca görə bütün ödənişlərin xarici borc üzrə daxilolmaların həcmində nisbətidir;
- Dövlət kreditinin səmərəlilik göstəricisidir
- Xarici borca görə ödənilmiş faiz məbləğinin borca olan nisbətidir

**323.** Dövlət zəmanətinə aşağıdakı halda xitam verilmir

- Zəmanət müddəti başa çatdıqda
- Dövlət büdcəsindən ayrılan vəsait çatmadıqda
- Kreditor zəmanət üzrə hüquqlarından imtina etdikdə

- ✓ Zəmanət verilmiş öhdəliklər əsas borcalan və ya zəmanətçi tərəfindən tam icra edildikdə
- ✓ AR Nazirlər Kabineti zəruri hesab etdikdə
- 324.** Dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondu aşağıdakı mənbələr hesabına formalaşır.
- Dövlət büdcəsindən ayrılan vəsait
  - Dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsində nəzərdə tutulan xərclərin il ərzində qənaət olunmuş hissəsi
  - Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir
  - ✓ AR Mərkəzi Bankından alınmış ssuda
  - Dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq
- 325.** AR-nın dövlət müəssisələrinin borc almalar üzrə öhdəlikləri hansı hallarda dövlət borcu hesab edilir?
- Borc müqaviləsi bağladığı vaxtdan
  - Heç bir halda
  - ) Hər bir halda
  - ✓ Dövlət zəmanəti verildiyi halda
  - Borc alındığı halda
- 326.** Aşağıdakılardan hansı dövlət kreditinə aiddir?
- Dövlət büdcəsindən verilən büdcə krediti
  - Dövlət büdcəsindən verilən dotasiya
  - Dövlət büdcəsindən verilən subsidiya
  - Dövlət büdcəsindən verilən subvensiya
  - ✓ Dövlət büdcəsindən verilən ssuda
- 327.** Daxili dövlət kreditinin subyektləri kimlər ola bilər? Səhv olanı göstərin:
- Özəl müəssisələri
  - Öklə vətəndaşları
  - Büdcə sisteminin digər həlqələri
  - Dövlət müəssisələri
  - ✓ Beynəlxalq Maliyyə təşkilatları
- 328.** Büdcə kreditləşməsi dövlət krediti münasibətlərinin hansı formasına aiddir?
- Kreditin münasibətlərinə aid deyil
  - Şərti dövlət kreditinə aiddir
  - Həm daxili, həm də xarici dövlət kreditinə aiddir
  - ✓ Daxili dövlət kreditinə aiddir
  - Xarici dövlət kreditinə aiddir
- 329.** AR-da büdcə kəsirinin maliyyələşdirilməsi üçün dövlət kreditinin hansı formasından istifadə edilməsi qadağan edilmişdir?
- Dövlət istiqrazları
  - ✓ Dövlət banklarından alınan kreditlər
  - Xəzinə borc öhdəlikləri
  - Zəmanət verilmiş borclar
  - Əhalinin əmanətlərinin bir hissəsinin dövlət borcuna çevrilməsi
- 330.** Dövlət krediti vasitəsilə vəsaitlərin bölgüsü aşağıdakılar arasında baş verir. Səhv olanı göstərin:
- Dövlət büdcəsi ilə yerli büdcələr arasında
  - ✓ Bələdiyyə büdcələri ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında
  - Dövlət büdcəsi ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında
  - Xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə dövlət büdcəsi arasında
  - Beynəlxalq maliyyə-kredit institutları ilə dövlət büdcəsi arasında
- 331.** Dövlət krediti ümumi daxili məhsulun (ÜDM) dəyərəcə bölgüsünün hansı mərhələsində fəaliyyət göstərir?

- Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsündə iştirak etmir;
- ✓ Dövlət krediti ÜDM-in yenidən bölgüsü mərhələsində iştirak edir
- Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsünü bütün mərhələlərində iştirak edir
- Bütün cavablar doğrudur
- Dövlət krediti ÜDM-in ilkin bölgüsü mərhələsində fəaliyyət göstərir

332. Dövlət krediti münasibətlərində kreditor kimdir?

- Kredit götürən subyekt
- ✓ Borc təklif edən subyekt
- Borc götürmək istiyən subyektə zəmanət verən
- Deyilənlərin hər biri düzgündür.
- Kredit münasibətlərinin istənilən iştirakçısı;

333. Bunlardan hansı həm də maliyyə kateqoriyasıdır?

- Vətəndaş krediti
- Kommersiya krediti
- ✓ Dövlət krediti
- Bank krediti
- İpoteka krediti

334. Şərti dövlət krediti nədir?

- Şərti dövlət krediti dövlətin heç bir təminat vermədən borc öhdəlikləri götürməsidir
- ✓ Şərti dövlət krediti dövlətin zəmanətçi sifətində çıxış etdiyi haldır
- Şərti dövlət krediti büdcə kreditinin formasıdır
- Şərti dövlət krediti dövlətin bələdiyyələrdən borc almasıdır
- Şərti dövlət krediti yuxarı büdcə həlqəsindən aşağı büdcə həlqəsinə büdcə ssudasının ayrılmasıdır

335. Dövlət kreditinin bank kreditindən fərqli cəhətini göstərin.

- Dövlət krediti ilə bank arasında fərq yoxdur
- ✓ Dövlət kreditinin konkret məqsədi əvvəlcədən göstərilir, bank kreditinin məqsədi isə əvvəlcədən göstərilir
- Bank krediti təminatlı, dövlət krediti təminatsız olur
- Bütün cavablar düzgündür
- Dövlət krediti müddətsiz olur, bank krediti isə müddətli olur

336. Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- İnflyasiya azalar
- ✓ Dövlət borcu artar
- İxracat azalar
- İdxalat azalar
- Faiz dərəcələri artar

337. Aşağıdakılardan hansılar büdcə kəsirinin örtülməsinə xidmət edir?

- Kreditlər
- ✓ Dövlət qiymətli kağızları
- Qrantlar
- Variantlar düz deyil
- Neft fondunun transferti

338. Büdcə ssudası nədir?

- Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri təmizləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir
- ✓ Bövlət büdcəsinin çəmkəzləşdirilmiş xərclərindən aşağı səviyyəli büdcələrə və hüquqi şəxslərə Qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətdə verilən maliyyə vəsaitidir

- İnvestisiya vəsaitidir
- Kreditdir
- Borc faizidir

339. İstiqraz vərəqi nədir?

- pay qiymətli kağızı
- ✓ borc qiymətli kağızı
- uzun müddətli bank krediti
- qısa müddətli bank krediti
- tədiyyə vasitəsi

340. İstiqraz vərəqinin konversiyası nədir?

- ödənilmə vaxtının sabit qalması
- ✓ istiqraz vərəqinin gəlirliliyinin dəyişdirilməsi
- dövlət istiqraz vərəqlərinin birləşdirilməsi
- Xarici öhdəliklərin daxili öhdəliklərə çevrilməsi və əksinə
- bir qiymətli kağızın digərinə dəyişdirilməsi

341. Dövlət kreditinə aşağıdakılar daxildir.

- Mərkəzi Bankın banklararası verdiyi kreditlər
- ✓ dövlət tərəfindən buraxılan borc qiymətli kağızları
- Dövlət müəssisələrinin borc qiymətli kağızları;
- yerli büdcələrə verilən vəsaitlər
- Büdcə ssudalarının verilməsi

342. Dövlət borcu hansı mənbələr hesabına ödənilir?

- məqsədli büdcədənkənar pul fondlarının hesabına
- ✓ dövlət büdcəsinin vəsaitləri hesabına
- dövlət müəssisələrinin vəsaitləri hesabına
- dövlət sığorta şirkətlərinin vəsaitləri hesabına
- müəssisələrin gəlirləri hesabına

343. Dövlət kreditinin funksiyalarını seçib göstərin?

- Fiskal
- ✓ bölgü; tənzimləmə; nəzarət
- yalnız tənzimləmə
- fiskal; nəzarət
- yalnız bölgü

344. Borc qiymətli kağızlar hansılardır?

- adlı səhmlər
- ✓ dövlət istiqraz vərəqəsi;
- arayış
- akt
- müqavilə

345. Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta xərclərinə aid edilmir: 1) müvəqqəti iş qabiliyyətinin itirilməsi üçün verilən müavinat; 2) hamiləlik və doğuşla bağlı verilən müavinat; 3) işsizliklə bağlı müavinat; 4) əlillərə maddi kömək; 5) əmlak sığortası üzrə zərərin ödənilməsi

- 3; 4
- ✓ 5.0
- 1, 4;
- 1; 3;

- 2; 4
- 346.** Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür. 1. preventiv tədbirlərə ayırma; 2. sığorta ehtiyatların 3. sığorta ödənişi, 4. vergi, 5. icarə haqqı
- 3; 4  
✓ 1; 3  
• 1; 5  
• 4; 5  
• 3; 5
- 347.** Sığortaçının xüsusi kapitalına aiddir: 1. nazamnamə kapitalı; 2. kredit borclar; 3. debitor borclar; 4. sığorta ehtiyatları istehlak fondu; 5. ehtiyat kapitalı;
- 1; 3  
✓ 1; 5  
• 3; 5  
• 4; 5  
• 3; 4
- 348.** Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir?
- İlkin zərər  
✓ Ekssedent  
• Ekssedent zərərlik  
• Sesiya  
• Ekssedent-zərər
- 349.** Netto-stavka hansı məqsədlərə istifadə olunur?
- Sığorta tarifinə  
✓ Sığorta ehtiyatlarına  
• Əmək haqqının ödənilməsinə  
• mükafata  
• Xəbəredici tədbirlərə
- 350.** Əmlak sığortasının əsas prinsipləri hansılardır?
- Ədalətlik  
✓ Subraqasiya  
• Rentabellik  
• Aşkarlıq  
• Ekvivalentlik
- 351.** Sığortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır. 1. nizamnamə kapitalı; 2. sığorta ehtiyatları; 3. sığorta ödənişi; 4. topladığı sığorta tədiyyələri; 5. sığorta tarifləri;
- 2; 3  
✓ 1; 2  
• 3; 5  
• 4; 5  
• 3; 4
- 352.** Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir.. 1. kvota, 2. eksedent 3. eksedent-zərər. 4. eksedent, zərərlik, 5. sesiya - kvota
- 3; 4  
✓ 1;2  
• 1; 5  
• 4; 5  
• 2;3

353. Sığortaya aid olmayan funksiyaları göstərin: 1. xəbərdaredici; 2. fiskal; 3. tənzimləyici; 4. yığım; 5. yenidən bölgü
- ✓ 2; 3
  - 4; 5
  - 3; 4
  - 3; 5
  - 1; 5
354. Şəxsi sığortanın icbari novlərini təyin edin: 1. uşaqların sığortası; 2. bədbəxt hadisələrdən sığorta; 3. sənişinlərin sığortası; 4. vəkillərin sığortası; 5. ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta;
- 1; 3
  - ✓ 3; 4
  - 1; 5
  - 2; 5
  - 2; 4
355. Sığortanın aparılması formalarını seçib göstərin. 1. icbari; 2. kollektiv; 3. könüllü; 4. kommersiya; 5. qeyri kommersiya;
- 3; 4
  - ✓ 1; 3
  - 1; 5
  - 4; 5
  - 3; 5
356. Əmlak sığortasında düzgün şərti göstərin.
- Sığorta məbləği < sığorta mükafatı
  - ✓ Sığorta məbləği ≤ sığorta qiyməti
  - Sığorta məbləği > sığorta qiyməti
  - Sığorta məbləği = sığorta ödənişi
  - Sığorta məbləği = sığorta mükafatı
357. Sığorta şirkətinin sığorta fəaliyyəti üzrə büdcəyə ödədiyi vergi
- Mənfəət vergisi, ƏDV, aksiz
  - ✓ Mənfəət vergisi
  - ƏDV, aksiz, royalti
  - Aksizlər, ƏDV, torpaq vergisi
  - Mənfəət, ƏDV, sosial ayırmalar
358. Sedent sığortalı qarşısında aşağıdakı məsuliyyəti daşıyır.
- Xüsusi saxlama məbləği həddində
  - ✓ Təkrarsığorta müqaviləsində nəzərdə tutulan həddə
  - Məsuliyyət limiti həddində
  - Qismən
  - Tam həcmdə
359. Kənd təsərrüfatı sığortasına aid deyil.
- İribuynuzlu mal-qaranın sığortası
  - ✓ Fermer evinin sığortalanması
  - Məhsulların sığortası
  - Hamısı aiddir
  - Fermer təsərrüfatında traktor sığortası
360. Aşağıdakı kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin sığortasına aid deyil.

- Üzüm bağları
- ✓ Təbii biçənlər
- Pambıq tarlası
- hamısı aiddir
- Alma ağacları

**361.** Aşağıdakılardan hansı şəxsi sığorta növü yığım xarakteri daşıyır.

- Ömürlük sığorta (ölüm halından)
- ✓ Həyatın qarışıq sığortası
- Sənişinlərin sığortası
- Hərbiçilərin sığortası
- Bədbəxt hadisələrə qarşı sığorta (fərdi)

**362.** Şəxsi sığorta hansı ölkədə daha çox inkişaf etmişdir.

- Böyük Britaniyada
- ✓ Yaponiyada
- Almaniya
- Yunanıstanda
- ABŞ-da

**363.** Sığorta müqaviləsinin bağlanması faktı aşağıdakı ilə təsdiq edilir.

- Bordero
- ✓ Polis
- Akt
- Protokol
- Sertifikat

**364.** Əmlak sığortasında kontribusiya prinsipi nə deməkdir?

- Zərərin ödənilməsi
- ✓ İkiqat sığortalama zamanı zərərin sığortaçılar tərəfindən ödənilməsi üsulu
- Təkrarsığortada zərərin ödənilməsi
- Təkrarsığortada ödənişin qaytarılması
- Təkrar sığorta zamanı ödəniş qaydası

**365.** Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür.

- Əmək haqqı, amortizasiya, mükafat, sığorta ödənişi, vergi
- ✓ Sığorta ödənişi, sığorta ehtiyatlarına ayırma, əməliyyat xərci, preventiv tədbirlərə ayırma
- Əmək haqqı, mükafat
- Sığorta ödənişi, əməliyyat xərci, vergi, icarə haqqı
- Sığorta ödənişi, sığorta ehtiyatların

**366.** Sığortaçının xüsusi kapitalına aiddir:

- Nizamnamə kapitalı, sığorta ehtiyatları istehlak fondu
- Nizamnamə kapitalı, sığorta ehtiyatları, kredit borclar
- Nizamnamə kapitalı, debitor borclar, ehtiyat kapita
- ✓ Nazamnamə kapitalı, əlavə kapital, ehtiyat kapitalı
- Nizamnamə kapitalı, xüsusi kapital

**367.** Kommersiya riski hansıdır?

- Tətil
- ✓ İflas
- Valyuta məhdudiyyətləri
- Siyasi risk

- İnflyasiya

**368.** Kredit sığortasının obyektini göstərin

- Pul vəsaitləri
- ✓ Kommersiya və ya ticarət krediti
- Qiymətli kağızlar və istehsal ehtiyatları
- İstiqrazlar
- Mallar və xidmətlər

**369.** Sığorta agentii fəaliyyət göstərir:

- Sığortalının adından
- ✓ Sığortaçının adından
- Öz şəxsi təşəbbüsü ilə
- üçüncü şəxsin adından
- Sığortaçının və ya sığortalının göstərişi ilə öz adından

**370.** Qeyri-proporsional təkrarsığorta müqavilələrinin formaları hansılardır?

- Kvota, eksdent
- ✓ Ekssdent-zərər, eksdent-zərərlik
- Limit, eksdent
- Kvota, Eksdent-zərər
- Kvota, limit

**371.** Sığorta təsnifatı nədir?

- Sığortanın bazarlara, sahələrə və idarələrə görə bölgüsü
- ✓ Sığortanın sahələrə, yarım sahələrə, növlərə və formalarına görə bölgüsü
- Sığortanın aparılma formalarına görə bölgüsü
- Sığortanın sahələri və növləri
- Sığortanın sahələrə, yarım sahələrə, tiplərə və tariflərə görə bölgüsü

**372.** Lisenziya nəyə əsas verən sənəddir

- Sığorta agentini işə götürməyə
- ✓ Sığorta fəaliyyətinə
- Sığorta ödənişi almağa
- Sığorta növünə
- Sığortanın vergi ödəməsinə

**373.** İkiqat sığortalama nədir?

- Obyektin 2 dəfə sığortalanması
- ✓ Obyektin məbləğinin sığorta qiymətindən çox olması
- Obyektin 2 və daha çox şirkətində sığortalanması
- Obyektin məbləğinin yarısının sığortalanması
- Obyektin 2 sığorta şirkətində sığortalanması

**374.** Sığortaçının maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır? 1/Nizamnamə kapitalı 2/Sığorta ehtiyatları 3/Təkrar sığorta tədiyyələri 4/Topladığı sığorta tədiyyələri 5/Sığorta ödənişləri

- 1; 4; 5
- ✓ 1; 2; 3
- 1; 3; 5
- 2; 4; 5
- 3; 4; 5

**375.** Sığorta hadisəsi baş verdikdə sığortaçının sığortalıya ödədiyi məbləğ:

- Sığorta tarifi
- ✓ Sığorta ödənişi
- Sığorta məsuliyyəti
- Franşiza
- Sığorta tədiyyəsi (haqqı)

**376.** Sığortanın sahələrini seçib göstərin: 1. əmlak sığortası; 2. könüllü sığorta; 3. şəxsi sığorta; 4. icbari sığorta; 5. tibbi sığorta;

- 1, 2
- 3, 4
- 1, 5
- ✓ 1, 3
- 2, 4

**377.** Aşağıda sadalanan hansı sığorta növləri icbari sığortaya aiddir: 1. həyat sığortası; 2. tikililərin sığortası; 3. hava nəqliyyatı sərnişinlərinin sığortası; 4. hərbiçilərin sığortası; 5. əmlak sığortası;

- 1, 2
- ✓ 3, 4
- 1, 5
- 2, 4
- 1, 4

**378.** İqtisadi münasibətlər sistemində sığorta hansı funksiyaları həyata keçirir? 1. yığım; 2. kənd; 3. əmtəə; 4. risk; 5. qabaqlayıcı tədbirlər; 6. sosial;

- 1, 2, 3
- ✓ 1, 4, 5
- 2, 5, 6
- 2, 3, 4
- 1, 2, 6

**379.** Sığorta fondunun formalaşma mənbələri hansıdır:

- subvensiyalar
- xeyriyyə məqsədi ilə edilmiş ödənişlər
- ✓ könüllü ödənişlər
- transfertlər
- vergilər

**380.** Sığorta fondu hansı məqsədlər üçün formalaşdırılır:

- vergilərin ödənilməsi üçün
- ✓ zərərin ödənilməsi üçün
- hüquqi şəxsləri kreditləşdirmək üçün
- investisiya məqsədi ilə pul vəsaitləri toplamaq üçün
- maliyyə dayanıqlığını təmin etmək üçün

**381.** Sığorta fəaliyyəti üçün xarakterik olan pul münasibətləri:

- istehsal
- ✓ yenidən bölgü
- əmtəə
- kredit
- bölgü

**382.** Sığorta təsnifatında aparıcı bölmə hansıdır?

- sığorta növü

- ✓ sığorta sahəsi
- sığorta formaları
- sığorta yarımnovləri
- sığorta yarım sahə

**383.** Sığortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır

- sığorta ehtiyatları, sığorta ödənişləri, sığorta tədiyyələri
- ✓ nizamnamə kapitalı, sığorta ehtiyatları, təkrar sığorta
- topladığı sığorta tədiyyələri, nizamnamə kapitalı, sığorta ehtiyatları
- sığorta ödənişləri, sığorta ehtiyatları, nizamnamə kapitalı
- təkrarsığorta sistemi, sığorta tədiyyələri, sığorta ödənişi

**384.** Əmlak sığortasının əsas prinsipləri hansılardır?

- Kontribusiya, ekvivalentlik, sığorta marağı
- ✓ Subraqasiya, kontribusiya, sığorta marağı
- Ekvivalentlik, kontribusiya, subraqasiya
- Rentabellik, ekvivalentlik, subraqasiya
- Sığorta marağı, subraqasiya, rentabellik

**385.** Riskin növlərinə görə sığorta müqaviləsi hansı müddətə bağlanır.

- 3 ilə 1 ildən 2 ilə qədər
- ✓ 1 il 1 ildən çox olmayaraq
- 6 ay 9 aydan 4 ilə qədər
- 5 ilə 4 ildən 5 ilə qədər
- 2 ilə 2 ildən 3 ilə qədər

**386.** Şəxsi sığorta əmlak sığortasından nə ilə fərqlənir?

- ödəmələrin dövriliyi ilə
- ✓ sığorta obyektı ilə
- sığorta mükafatlarının ölçüsü ilə
- ikisi də eynidir
- sığorta ödənişlərinin ölçüsü ilə

**387.** Hansı funksiya sığortanın funksiyası deyildir?

- qarşısı alınma
- ✓ fiskal
- yığım
- yenidən bəlgü
- nəzarət

**388.** Franşiza nədir?

- bağlanan sığorta müqaviləsinin miqdarı
- ✓ sığorta şirkətinin ödəmədiyi zərərin miqdarı
- sığorta müqaviləsindəki pozuntulara tətbiq edilən sanksiya
- sığorta növü
- sığorta ziyanının ödənilməsi

**389.** Şəxsi sığortanın hansı növü icbari sayılır?

- uşaqların sığortası
- ✓ hərbiçilərin sığortası
- həyat sığortası
- ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta
- bədbəxt hadisələrdən sığorta

**390.** Sığortanın aparılması formalarını göstərin.

- kommersiya və qeyri kommersiya
- ✓ könüllü və icbari
- kommersiya və icbari
- könüllü və qeyri kommersiya
- kollektiv və fərdi

**391.** Sığortaçı kimdir?

- fiziki şəxs
- ✓ sığorta şirkəti
- sığorta premiyası alan şəxs
- sığorta agentı
- sığorta ödənişi edən şəxs

**392.** Tənzimləyici gəlirlərə aid edilmir:

- dotasiya
- subsidiya
- ✓ sosial ayırmalar
- subvensiya
- büdcə ssudası.

**393.** Prossesual hüquqi normalarına aid deyil:

- büdcənin tərtibi qaydaları
- büdcə layihələrinin baxılması və təsdiqi qaydaları;
- göstərilənlərdən heç biri aid deyil..
- büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları
- ✓ gəlirlərin büdcə həlqələri arasında bölüşdürülməsi normaları;

**394.** Büdcə sisteminin təşkili prinsiplərini göstərin:

- özünümaliyyələşdirmə prinsipi, vahidlik prinsipi
- öz xərcini ödəmə prinsipi, aparıcılıq prinsipi
- vahidlik prinsipi, aparıcılıq prinsipi;
- təsərrüfat hesabı prinsipi, aşkarlıq prinsipi;
- ✓ büdcənin həqiqiliyi prinsipi, aşkarlıq prinsipi;

**395.** Büdcə təşkilatı dedikdi başa düşülür:

- mülkiyyət hüququ dövlətə məxsus müəssisələr və təşkilatlar
- dövlət büdcəsindən dotasiya alan bələdiyyələr
- dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iştirak edən müəssisə və təşkilatlar
- ✓ maliyyələşməsi bilavasitə büdcə hesabına həyata keçirilən müəssisə və təşkilatlar
- səhm paketi dövlətə məxsus olan səhmdar təşkilatlar

**396.** Büdcə quruluşuna daxildir:

- büdcə sistemi, büdcə təsnifatı, dövlət quruluşu
- büdcə təsnifatı, büdcə hüququ, büdcə planlaşdırılması.
- dövlət quruluşu, büdcə sistemi, büdcə hüququ
- ✓ büdcə sistemi, büdcə təsnifatı, büdcə sisteminin təşkili prinsipləri
- büdcə sistemi, büdcə sisteminin təşkili prinsipləri, dövlət quruluşu

**397.** Büdcə sisteminin qurulması prinsiplərinə aid deyil:

- büdcələrin balanslaşdırılması;

- büdcənin həqiqiliyi.
- büdcə sisteminin vahidliyi
- ayrı-ayrı büdcə həlqələrinin müctəqilliyi
- ✓ büdcə sisteminin sabitliyi;

**398.** Büdcə quruluşu nəyi ifadə edir

- ayrı-ayrı büdcə həlqələrinin müstəqilliyini
- bütün cavablar doğrudur.
- büdcə sisteminin aşkarlıq prinsipini
- büdcə sisteminin vahidliyini;
- ✓ büdcə sisteminin qurulması, onun təşkili və büdcə təsnifatı

**399.** Büdcənin funksiyalarına aid deyil:

- ✓ Səhmdar Cəmiyyətlərinin borc öhdəliklərinin yerinə yrtirilməsi
- nəzarət funksiyası;
- ÜDM-nin bölüşdürülməsi və yenidən bölüşdürülməsi;
- sosial siyasətin maliyyə təminatı;
- iqtisadiyyatın təzimlənməsi və həvəsləndirilməsi funksiyası;

**400.** Dövlətin əsas maliyyə planı hansıdır?

- toplu maliyyə balansı;
- ayrı-ayrı sahələrin inkişafının dövlət proqramları;
- sosial-iqtisadi inkişaf proqnozları;
- ✓ dövlət büdcəsi.
- vahid büdcə təsnifatı;

**401.** Naxçıvan MR-nın büdcəsini hansı orqan təsdiq edir?

- Naxçıvan MR-nın Nazirlər Kabineti
- Naxçıvan MR-nın müvafiq icra orqanları
- Azərbaycan Respublikasının Prezidenti və onun Administrasiyası
- Milli Məclis
- ✓ Naxçıvan MR-sı Ali Məclisi

**402.** Dövlət büdcəsinin layihəsini hansı təşkilat hazırlayır?

- Milli Məclis
- Nazirlər Kabineti
- Prezident Aparatı
- ✓ Maliyyə Nazirliyi
- Vergilər Nazirliyi

**403.** Büdcə hüquq normalarını necə qruplaşdırmaq olar?

- inzibati normalarla
- beüdcənin gəlir istiqamətlərinə görə
- büdcənin xərc istiqamətlərinə görə
- ✓ maddi və prosessual normalara görə
- material normalarla

**404.** Minimal büdcə anlayışı tətbiq edilir?

- Müəssisə büdcəsinə münasibətdə
- Dövlət büdcəsinə münasibətdə
- Heç biri
- Ailə büdcəsinə münasibətdə
- ✓ Yerli büdcələrə münasibətdə

**405.** Bütçə gəlirləri ibarətdir?

- Sosial müavinətlər
- Qaçqınçılıq yolu ilə əldə olunmuş vəsaitlər
- Əhəlinin sərbəst pul vəsaitləri
- ✓ Vergilər, rüsumlar
- Heç biri

**406.** Bütçə - maliyyə plan aktı kimi?

- Əvəzsiz maliyyə plan aktıdır
- Qeyri- real maliyyə plan aktıdır
- Heç biri
- Yeganə maliyyə plan aktıdır
- ✓ Universal maliyyə plan aktıdır

**407.** Dövlət bütçəsi əks etdirir?

- Vergilərin cəlb olunmasını
- Heç biri
- Gəlirlərin hansı mənbələrdən cəlb olunduğunu
- ✓ Gəlir və xərclər arasındakı balans
- Xərclərin istifadəsini

**408.** Dövlətin bütçə siyasəti nədən ibarətdir?

- Xərclərin toplanan vergilərdən çox olması
- Bütçə kəsiri
- Xərclərin qənaətsiz istifadəsi
- Gəlirlərin bütünlüklə sosial inkişafa istiqamətlənməsi
- ✓ Gəlirlərin və xərclərin bir-birinə uyğun olması

**409.** Bütçənin bölüşdürücü funksiyasının mahiyyəti?

- Bütçə vəsaitlərinin daxil olması və istifadəsinə dövlət nəzarəti
- İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- Ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək
- ✓ Dövlət və yerli özünüidarəetmə orqanları səviyyəsində pul fondlarının yaradılması və istifadəsini əhatə edir
- Ölkənin vahid iqtisadi – sosial inkişaf siyasətinin həyata keçirilməsi

**410.** Aşağıdakılardan hansı bütçənin əsas funksiyalarına aid deyil?

- Ümumi Daxili Məhsulun və Milli Gəlirin bölgüsü
- Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət etmək
- İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- ✓ Müəssisələrin gəlir və xərclərinin tənzimlənməsi
- Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı

**411.** Bütçə gəlirlərinin əsas hissəsini hansı vəsait tutur?

- Qeyri – vergi gəlirləri
- Transfətlər
- Sosial ödənişlər
- Əsaslı ödənişlər
- ✓ Vergili gəlirlər

**412.** Bütçə sisteminin təşkili prinsipi hansılardır?

- mərkəzilik

- ✓ vahidlik
- mərkəzilik, universallıq
- ədalətlik
- universallıq

**413.** Azərbaycan Respublikasında büdcə ili əhatə edir?

- 31 dekabr 1 yanvar
- ✓ 1 yanvar - 31 dekabr
- 1 aprel – 31 mart
- 1 sentyabr – 31 avqust
- 1 oktyabr – 30 sentyabr

**414.** Dövlət büdcəsinin gəlirləri nədən ibarətdir?

- qrantlar, satışdan gəlirlər
- ✓ dövlət vergiləri, qrantlar
- bələdiyyə vergisindən gəlirlər, rüsumlar
- mənfəət vergisi, birdəfəlik rüsumlar
- birdəfəlik rüsumlar, qrantlar

**415.** Büdcə sistemi hansı prinsipə əsaslanır:

- büdcə vəsaitinin formalaşması
- ✓ büdcənin tarazlaşdırılması
- büdcələrin bərabərliyi
- büdcə xərclərinin azaldılması
- büdcənin kəsirsiz olması

**416.** Büdcə sistemi dedikdə nə başa düşülür ?

- büdcə münasibətləri
- ✓ büdcələrin məcmusu
- maliyyə sistemi
- mərkəzləşdirilmiş fondlar
- büdcə təşkilatları

**417.** Büdcə anlayışını necə ifadə etmək olar?

- Maliyyə vəsaitidir
- ✓ Əsas maliyyə sənədidir
- Əsas maliyyə siyatasətidir
- Maliyyə mexanizmidir
- Maliyyə çatışmazlığıdır

**418.** Yerli büdcələrin (bələdiyyə büdcələrinin) tarazlaşdırılması üçün istifadə olunur:

- Transfert ödənişlər, cərimələr
- ✓ Dotasiyalar, subvensiyalar
- Subsidiyalar, pullu xidmətlərdən gəlirlər
- Subvensiyalar, müsadirələr
- Büdcə ssudası, kompensasiyalardan alınan vəsaitlər

**419.** Aşağıdakılardan hansı büdcə sisteminin təşkili prinsiplərinə aid deyil?

- Büdcə sisteminin vahidliyi
- ✓ Büdcə vəsaitlərindən istifadənin məqsəddən kənarlaşdırılması
- Büdcələrin xərclərinin ödənilməsinin ümumiliyi
- Aşkarlıq və həqiqilik prinsipi
- Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi

420. Aşağıdakılardan biri büdcə quruluşuna daxil deyil

- Büdcə sistemi
- ✓ İcmal büdcə
- Büdcələrin təşkili prinsipləri
- Neft fondu
- Büdcə təsnifatı

421. Büdcə quruluşu nədir?

- Ölkənin vahid büdcə sistemində birləşdirilməsi
- ✓ Büdcə sisteminin həlqələri arasında qarşılıqlı maliyyə əlaqələrinin təşkili, büdcə vəsaitlərinin formalaşması və istifadəsi
- Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müvafiq büdcə vəsaitinin xərclənməsi istiqamətlərinin müstəqil müəyyən edilməsi
- Büdcə planının hazırlanması, büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin edilməsi
- Dövlət büdcəsinin və büdcədənənar dövlət fondlarının büdcələrinin layihələrinin tərkibi

422. Unitar dövlətlərin büdcə sistemi neçə səviyyədən ibarətdir?

- 4.0
- ✓ 2.0
- 3.0
- 5.0
- 1.0

423. Federativ dövlətin mahiyyətini izah edin

- tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir
- ✓ tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir
- büdcə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı büdcələrə daxil olmayan dövlətdir
- məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir
- siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir

424. Unitar dövlətlərin xüsusiyyəti aşağıdakılardan hansıdır?

- ✓ tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir
- məqsədlərə tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir nail olmaq üçün yaradılmış dövlətdir
- büdcə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı büdcələrə daxil olmayan dövlətdir
- tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir
- siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir

425. Müəssisədə xüsusi dövriyyə vəsaiti hansı mənbələrdən tamamlanır?

- qısamüddət kredit
- ✓ mənfəət
- nizamnamə kapitalı
- amortizasiya ayrımları
- möhkəm passivlər

426. Material aktivlər necə adlanır?

- qeyri-material aktivlər
- ✓ əsas və dövriyyə aktivləri
- maliyyə aktivləri
- maliyyə qoyuluşları
- cariv ə qeyri-material aktivlər

427. Müəssisədə material ehtiyatları istehsalın hansı sferasında yerləşir?

- ambarda
- ✓ istehsalda
- tədavül sferasında
- alıcılara malların yola salınmasında
- satış ambarında

**428.** Müəssisənin cari dövriyyəsinə daxil olan borc kapitalına nə daxildir?

- qısa və uzunmüddətli kreditlər
- ✓ qısamüddətli kreditlər
- uzunmüddətli kreditör borcları
- möhkəm passivlər
- uzunmüddətli kreditlər

**429.** cari aktivlərə investisiya olunan vəsaitlər necə adlanır?

- dövriyyədənəkar kapital
- ✓ dövriyyə kapitalı
- əsas kapital
- uzunmüddətli investisiyalar
- qeyri-material aktivlər

**430.** Müəssisə hansı mərkəzləşdirilmiş pul fonduna sosial ayırmalar ödəyir?

- dövlət büdcəsinə
- ✓ DSMF
- əhalinin məşğulluq fonduna
- pensiya fonduna
- ssuda fonduna

**431.** Müəssisənin maliyyə mexanizminə daxil olan maliyyə alətlərini göstər

- maliyyələşmə, kreditləşmə, sığortalama
- ✓ vergi, faiz, mənfəət, dividend
- tənzimləmə
- vergiqoyma
- normativ-hüquqi baza

**432.** Öz xərcini ödəmənin tərkibinə hansı xərclər daxildir?

- mənfəət vergii, sadələş
- ✓ məhsul istehsalı və satışı xərcləri
- İstehsal xərcləri, aksizlər
- iqtisadi həvəsləndirmə fondlarının təşkili
- ƏDV, tam maya dəyəri

**433.** Müəssisədə xərclərin rentabelliği hansı göstəricilər əsasında hesablanır?

- mənfəət, kommersiya xərcləri
- ✓ satışdan əldə edilən mənfəət, satılan məhsulun tam maya dəyəri
- xalis mənfəət, istehsal maya dəyəri
- balans mənfəəti, tam maya dəyəri
- xalis mənfəət, maya dəyəri

**434.** Müəssisədə maliyyənin idarə olunması subyektini göstər

- auditor təşkilatı
- ✓ menecment
- vergi xidməti
- sığorta şirkəti

- mühasibatlıq

**435.** Müəssisənin bölüşdürülməyən mənfəəti hesabına ödənilən xərc

- mənfəət vergisi
- ✓ yığım fondu
- kommersiya xərcləri
- məhsul satışı ilə əlaqədar xərclər
- məhsul istehsalı xərcləri

**436.** Yenidən bölüşdürmə yolu ilə müəssisənin maliyyə resurslarına daxil olan vəsaitlər

- mənfəət
- ✓ qısamüddətli kreditlər, sığorta məbləği
- möhkəm passivlər
- amortizasiya ayrırımları
- bölüşdürülməyən mənfəət

**437.** Mənfəət vergisiənn ödənilmə mənbəyini göstər

- balans mənfəəti
- ✓ vergiyə cəlbolunan mənfəət
- müəssisənin sərəncamında qalan mənfəət
- satışdan əldə edilən mənfəət
- xalis mənfəət

**438.** Sabit xərclər müəssisədə hansı göstəriciyə daxil edilir?

- istehsal maya dəyərinə
- ✓ tam maya dəyərinə
- rentabelliyə
- qiymətə
- mənfəətə

**439.** Dəyişən xərclərin həcmi müəssisədə hansı göstəricidən asılıdır?

- maya dəyərindən
- ✓ istehsal planından
- mənfəətdən
- hesabat balansından
- maya planından

**440.** İstehsal maya dəyərinə daxil olan dəyişən xərcləri göstər

- reklam xərcləri
- ümumzavod xərcləri
- anbar xərcləri
- ✓ material, yanacaq , enerji xərcləri
- nəqliyyat xərcləri

**441.** Maliyyə vasitəsi ilə müəssisələrdə bölgü obyektini nə təşkil edir?

- istehsal fondları
- ✓ məcmuu daxili məhsulun dəyəri
- istehsal və qeyri-istehsal fondlar
- kredit fondları
- əhalinin gəlirləri

**442.** Maliyyənin mahiyyətini göstər

- pul vəsaitləri fondlarının məcmusudur
- ✓ makro və mikro səviyyələrdə pul vəsaiti fondlarının formalaşması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar pul münasibətləridir
- müəssisənin pul vəsaiti fondudur
- vətədaşların pul vəsaitidir
- dövlətin pul vəsaitidir

**443.** Hesabat (baza) dövrünün rentabelliyyənin hesablanması qaydası necədir?

- baza maya dəyərində baza mənfəətinə nisbəti kimi
- ✓ baza mənfəətinin baza maya dəyərində nisbəti kimi
- baza mənfəəti vurulsun baza maya dəyərində
- baza mənfəəti çıxılsın tam maya dəyəri
- baza maya dəyəri çıxılsın, baza mənfəəti

**444.** Müasir dövrdə müəssisələrdə mənfətin formalaşma mənbələrini göstər:

- satışdan əldə edilən mənfəət, faizlər
- ✓ innovasiya fəaliyyətindən; əsas iş fəaliyyətindən; inhisarçılıqdan
- satışdankənar əməliyyatlardan, ƏDV
- əməliyyatlardan, vergilərdən
- maliyyə fəaliyyətindən başqa müəssisələrə ödənilən cərimələr

**445.** Müəssisənin sərəncamında qalan xalis mənfəət necə adlanır?

- ümumi gəlir
- ✓ bölüşdürülməyən mənfəət
- balans mənfəət
- satışdankənar əməliyyatlardan mənfəət
- satışdan gəlir

**446.** Sosial vergilərin ödənilmə mənbəyini göstər

- xalis mənfəət
- ✓ məhsul satışından gəlir
- satışdankənar əməliyyatlardan gəlirlər
- sair satışdan gəlir
- balans mənfəəti

**447.** Müəssisələrdə əsaslı təmir ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?

- maliyyə fəaliyyəti ilə əlaqədar xərclər
- ✓ istehsal maya dəyəri
- məcburi xərclər
- məhsul satışı ilə əlaqədar xərclər
- investisiya xərcləri

**448.** Müəssisədə məhsulun tam maya dəyəri hansı elementlərdən ibarətdir?

- mənfəət, maya dəyəri, istehsaldan kənar xərclər
- ✓ istehsal, maya dəyəri, kommersiya xərcləri, idarəetmə xərcləri
- mənfəət, maya dəyəri, kommersiya xərcləri
- kommersiya xərcləri, idarəetmə xərcləri
- mənfəət, maya dəyəri, ƏDV

**449.** Müəssisənin məcburi xərclərinə daxil olmayan xərci göstər.

- sosial vergilər
- ✓ istehsal işçilərinin əməkhaqqı
- faizlər, cərimələr
- kreditör üçün faizlər

- mənfəət vergisi

**450.** Müəssisələrdə adi fəaliyyət növləri üzrə xərclər hansı mənbədən maliyyələşdirilir?

- uzunmüddətli kreditlər
- ✓ məhsul satışında gəlir
- mənfəət
- yenidən bölüşdürülmə yolu ilə daxil olan vəsaitlər
- baş idarənin vəsaiti

**451.** Müəssisədə xərclərin idarə olunması predmetinə aid deyil

- istehsal xərcləri
- ✓ məhsul satışından əldə edilən gəlir
- maya dəyəri
- ümumi-zavod xərcləri
- dolayı xərclər

**452.** Nağdsız hesablamaların hansı forması maliyyə sanksiyası formasında çıxış edir?

- hesablama çeki
- ✓ akkreditiv
- inkasso
- inkasso tapşırığı
- ödəmə tələbnaməsi

**453.** Nağdsız hesablamaların hansı forması kommersiya krediti formasında çıxış edir?

- ödəmə tələbnaməsi
- ✓ veksəl
- çeklər
- akkreditiv
- ödəmə tapşırığı

**454.** Alıcılarda məhsul mühafizədə olan mallar nə zaman yaranır?

- malın dəyəri ödənildikdə
- ✓ malın dəyərinin ödənilməsindən əsaslandırılmış imtina edildikdə
- malın dəyəri hissə-hissə ödənildikdə
- müəssisənin maliyyə vəziyyəti pis olduqda
- malın dəyərinin ödənilməsi gecikdirildikdə

**455.** Müəssisədə əmtəlik məhsulun həcmi və tərkibi nəyin əsasında müəyyən edilir?

- maliyyə planı
- ✓ istehsal planı, dövlət sifarişi, alıcılarla bağlanmış müqavilə
- istehsal planı
- biznes plan, istehsal planı
- biznes planı

**456.** Satışdan əldə edilən gəlirin hesablanması birbaşa metodunda hansı göstəricilərdən istifadə edilir?

- qiymət
- ✓ satışın həcmi, qiymət
- əmtəlik məhsulun həcmi, qiymət
- maya dəyəri, qiymət, keçici əmtəə qalıqlarının həcmi
- malın miqdarı

**457.** Müəssisələrdə maksimum səviyyədə qiymət nəyə əsasən müəyyən edilə bilər?

- mənfəətin artması üçün
- ✓ tələb əsasında
- xərclərə qənaət üçün
- maya dəyərinin aşağı salınması üçün
- gəlirin artması üçün

**458.** Məhsulun topdan satış qiymətlərinin tərkibi necə formalaşır?

- ✓ plan tam maya dəyəri, plan mənfəəti
- tam maya dəyəri, əlavə dəyər vergisi
- maya dəyəri, mənfəət, aksizlər
- tam maya dəyəri, ticarət güzəşti, ticarət əlavəsi
- istehsal maya dəyəri, ƏDV, ticarət güzəştləri

**459.** Müəssisədə istehsal sferasında satışdan əldə edilən gəlirin səviyyəsinə hansı amil təsir göstərir?

- ✓ məhsulun çeşidi, keyfiyyəti təchizat şərtlərinin pozulması
- sadalananların hamısı
- hesablama sənədlərinin rəsmiləşdirilməsi vaxtı
- reklam xərcləri
- hesablama formaları

**460.** Müasir dövrdə müəssisənin iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir?

- dövriyyə kapitalından istifadə
- əsas fondlardan istifadə
- ✓ məhsul satışından mənfəət
- qiymət
- vergilərin ödənilməsi

**461.** Müəssisənin maliyyə vəziyyətinin sabitliyi nədən aslıdır?

- istehsal planının yerinə yetirilməsindən
- ✓ satışdan gəlirin daxil olmasından
- banklarla hesablaşmalardan
- büdcəyə vergilərin köçürülməsindən
- malların alıcıları yola salmasından

**462.** Müəssisədə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir?

- satış başa çatdıqda
- materiallar istehsala verildikdə
- ✓ satış məhsul üçün pul vəsaitinin əsas cari hesabına daxil olduqda
- alıcılar tərəfindən mal-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə
- istehsal başa çatdıqda

**463.** Müəssisədə birbaşa xərclər hansı xərclərə daxil edilir?

- maliyyə fəaliyyəti ilə əlaqədar xərclərə
- ümumi zavod xərclərinə
- maya dəyərinə
- ✓ istehsal maya dəyərinə
- kommersiya xərclərinə

**464.** Müəssisənin fəaliyyətinin adi növlərindən gəlirlərinə aid olmayanı göstər

- əsas iş fəaliyyətindən gəlir
- satıcılara olan borcun ödənilməsi
- DSMF götürmələr
- ✓ sair satışından gəlir

- amortizasiya ayırmaları

**465.** Müəssisələrdə gəlirin idarə olunması prosesi hansı mərhələləri əhatə edir?

- inzibati idarə heyətinin əməkhaqqının hesablanması
- məhsul istehsalı
- bank tərəfindən kreditin verilməsi
- ✓ planlaşma, operativ idarə olunma, nəzarət
- dövlət büdcəsinə vergilərin götürülməsi

**466.** Müəssisədə dəyər ölçüsündə buraxılan məhsulun həcmi xarakterizə edən göstərici hansıdır?

- əsas fondlar
- ✓ satılmış məhsul
- materiallar
- alıcıda məhsul mühafizədə olan mallar
- bitməmiş istehsal

**467.** Tədiyyə balansının dövlətlərarası tənzimləmə metoduna aid deyildir:

- dövlət tərəfindən ixracın kreditləşdirməsi şərtlərinin uzlaşdırılması
- beynəlxalq təşkilatların kreditləri
- mərkəzi bankların svop əməliyyatlarına görə qısamüddətli qarşılıqlı kreditləri
- ✓ qiymətli kağızların satışı
- ikitərəfli hökumət kreditləri

**468.** Beynəlxalq maliyyə münasibətlərinin nəticə etibarilə ən səmərəli sahəsinə aiddir:

- beynəlxalq əmtəə dövriyyəsi
- sığorta bazarı
- valyuta bazarı
- ✓ qiymətli kağızlar bazarı
- kredit bazarı

**469.** Beynəlxalq valyuta fondunun məqsədlərinə nə aid deyildir:

- valyuta kurslarının stabil qalmalarına yardım etmək
- tədiyyə balansında baş vermiş pozuntuların aradan qaldırılması üçün üzv olanların fondun resurslarından istifadəsini təmin etmək
- beynəlxalq valyuta kooperasiyasına yardım etmək
- beynəlxalq ticarətin balanslı inkişafını təmin etmək
- ✓ üzv ölkələrin təsərrüfat sahələrinin yenidənqurulmasına və inkişafına yardım etmək;

**470.** Paris klubu nə vaxt yaradılıb?

- 1970.0
- 1934.0
- 1949.0
- 1955.0
- ✓ 1956.0

**471.** Paris klubu özündə neçə ölkəni birləşdirir?

- 15.0
- 21.0
- 12.0
- ✓ 20.0
- 30.0

**472.** London klubu neçə kommersiya bankını özündə birləşdirir?

- 550.0
- 400.0
- 50.0
- 100.0
- ✓ 600.0

**473.** Beynəlxalq maliyyənin ən geniş əhatəli sferası hansıdır?

- qiymətli kağızlar bazarı
- beynəlxalq əmtəə dövriyyəsi
- sığorta bazarı
- ✓ valyuta bazarı
- kredit bazarı

**474.** Beynəlxalq kreditlər verilir:

- borc alan ölkənin valyutası ilə
- ancaq dollar ilə
- ancaq kreditor ölkənin valyutası ilə
- ancaq azad dönerli valyuta ilə
- ✓ kreditor ölkənin, borc alan ölkənin, üçüncü ölkələrin valyutası və beynəlxalq hesablaşma pul vahidləri ilə

**475.** Valyutanın ölkəyə daxil olması və ölkədən axınının nisbəti əks olunur

- Mərkəzi Bankın balansında
- maliyyə balansında
- ticarət balansında
- hesablaşma balansında;
- ✓ tədiyyə balansında;

**476.** Adətən milli valyutanın kursu artır:

- tədiyyə balansı tarazlı olanda
- tədiyyə balansı qeyri tarazlı olanda
- tədiyyə balansı passiv olanda;
- tədiyyə balansında kəsir olanda
- ✓ tədiyyə balansı aktiv olanda;

**477.** Bazarda tələb və təklifin təsiri nəticəsində formalaşan valyuta kursuna ..... deyilir

- rəsmi kurs
- sabit kurs
- tənzimlənən
- ✓ üzən kurs
- təsbit edilmiş kurs

**478.** İstənilən xarici valyutaya məhdudiyyətsiz dəyişdirilən valyuta adlanır

- qismən dönerli
- ehtiyat
- milli
- ✓ sərbəst dönerli
- dönerli olmayan

**479.** Maliyyə bazarının tərkibinə daxil deyildir:

- Qiymətli kağızlar bazarı;
- Pul bazarı
- Sığorta bazarı
- Valyuta bazarı

✓ İnnovasiya bazarı

**480.** Kapital bazarının maliyyə alətlərinə aiddir:

- Kapital bazarı depozit ehtiyatlarının investisiyalaşdırılması hesabına formalaşır
  - Buraya yalnız uzun müddətli bank kreditləri və avro istiqraz və avro bondlar aiddir
  - Heç biri
  - Kapital bazarı yalnız beynəlxalq maliyyə bazarının alətləri hesabına formalaşdırılır.
- ✓ Kapital bazarı birbaşa və portfel investisiyalar şəkilində orta və uzun müddətli bank kreditlərindən təşkil olunmuşdur.

**481.** Səhmdar cəmiyyətin səhminin nominalı hansı səhm üzrə müəyyən edilir?

- güzəştli
- ✓ sadə
- adlı
- təqdim edənə
- sadə və güzəştli

**482.** İmtiyazlı səhm səsvermə hüququna malikdir mi?

- malikdir
- ✓ malik deyil
- səhmdar cəmiyyət ləğv olunanda
- cəmiyyətin mülkiyyəti qiymətləndirildikdə
- o halda malikdir ki, qanunda nəzərdə tutulub

**483.** Səhmdar cəmiyyətin tədavüldə olan səhmlərinin məzənnə üzrə maya dəyəri nəyi göstərir?

- səhmdar cəmiyyətin xüsusi kapitalını
- ✓ səhmdar cəmiyyətin bazar dəyəri
- bazar qiymətlərini
- maliyyə vəziyyətini
- səhmdar cəmiyyətin nizamnamə kapitalını

**484.** İllik dövriyyəsinə görə dünyanın ən nəhəng fond birjası hansıdır?

- London Birjası
- ✓ Nyu York Birjası
- Bəhreyn Birjası
- İstanbul Birjası
- Tokio Birjası

**485.** Dünyanın ən qədim fond birjası hansıdır?

- Nyu York Birjası
- ✓ London Birjası
- Paris Birjası
- Madrid Birjası
- Tokio Birjası

**486.** İnkişaf etmiş ölkələrin fond birjalarında qiymətli kağızların hansı növü üstünlük təşkil edir?

- dövlət istiqrazları
- ✓ korporativ istiqrazlar
- sertifikatlar
- veksellər
- səhmlər

**487.** Klassik qiymətli kağızların növü dedikdə nə başa düşürsünüz?

- səhmlər , istiqrazlar, veksellər
- ✓ səhmlər, dövlət istiqrazları, korporativ istiqrazlar
- çeklər, borc öhdəlikləri, ödəniş kartları
- kredit kartları, plastik kartlar, çeklər
- istiqrazlar, veksellər, sertifikatlar

**488.** Sadə səhm istiqrazdan nə ilə fərqlənir?

- daxil olan gəlirin həcminə görə
- ✓ tədavül dövrüyyəsi müddətinə görə
- mülkiyyət münasibətinə görə
- təyinatına görə fərqlənir
- daxil olan gəlirin sabitliyinə görə

**489.** Səhmin hansı növü sabit gəlir gətirir?

- sadə
- ✓ imtiyazlı
- adlı
- adsız
- istənilən növü

**490.** Hansı qiymətli kağız tarixən qədimdir?

- korporativ
- ✓ dövlət
- törəmə
- bələdiyyə
- xüsusi

**491.** Listinq xidməti nədir:

- Qiymətli kağızların alıcı və satıcı arasındakı maliyyə hesablaşma forması
- ✓ Firmanın qiymətli kağızlarının Fond bazasında alqı-satqısına icazə verilməsi
- Qiymətli kağızların minimal səviyyədə emissiyası
- Qiymətli kağızların ilkin bazarda emisyası
- Maliyyə risklərinin sığortalanması

**492.** REPO əməliyyatlarının mahiyyəti nədən ibarətdir ?

- Qiymətli kağızların satılması
- ✓ Qiymətli kağızların sonradan alınması şərti ilə satılması
- Xarici valyutanın sonradan alınması şərti ilə satılması
- Xarici valyutanın sonradan satılması
- Qiymətli kağızların alınması

**493.** Forvard bazarı dedikdə nə başa düşülür?

- ✓ bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarı kimi
- sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi
- bu gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir;
- əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış sənəd

**494.** Spot bazarı dedikdə nə başa düşülür?

- bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- ✓ sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi

- əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş
- ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarı kimi
- bu gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir

**495.** Fyuçers dedikdə nə başa düşülür?

- alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması
- ✓ gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilə;
- əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi
- əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr ərzində alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli müqavilə
- guzəştli kredit növü

**496.** Opsion dedikdə nə başa düşülür?

- alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması
- ✓ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş;
- əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi
- gələcək dövr üçün müəyyən əmtənin alqı-satqısı ilə əlaqədar müqavilə
- guzəştli kredit növü

**497.** İkinci qiymətli kağızlar bazarı bu:

- məhdud nominallı qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır
- ✓ ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarıdır
- qiymətli kağızların mübadilə sferasıdır
- əlavə qiymətli kağızların emissiyasıdır
- investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir

**498.** İlkin qiymətli kağızlar bazarı bu:

- məhdud nominallı qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır
- ✓ investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir
- qiymətli kağızların mübadilə sferasıdır
- qiymətli kağızların alınması məqsədi ilə investorların axtarışındır
- ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarıdır

**499.** Maliyyə vasitəçilərinə hansı maliyyə müəssisələri aid deyildir?

- kommersiya bankları
- ✓ ticarət müəssisəsi
- investisiya bankları
- kredit birlikləri
- lizinq şirkəti

**500.** Maliyyə bazarının strukturuna aid deyil:

- fond bazarı
- borc kapitalı bazarı
- sığorta bazarı
- kredit bazarı
- ✓ əmtəə və xidmətlər bazarı